

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Aceffect	məhlul	150 ml	N-acetyl-L-cysteine - 200 mg, Vitamin C (Ascorbic acid) - 40 mg, Thymus vulgaris leaf fluid extract - 67 mg, Drosera ramentacea herb fluid extract - 67 mg, Hedera helix leaf fluid extract - 67 mg, Althaea officinalis root fluid extract - 67 mg	Glucose syrup, Water, Sweet orange e.o., Potassium sorbate, Sodium benzoate, Sucralose	Gricar Chemical S.R.L.	İtaliya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aceffect (məhlul 150 ml) adı məhsul yuxarı tanəffüs sistemi orqanları yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Jumbo-Mix	toz	1	Vitamin C - 40 mg, Vitamin B1 - 0.36 mg, Vitamin B2 - 0.46 mg, Niacin - 5.3 mg, Pantothenic acid - 2 mg, Vitamin B6 - 0.46 mg, Folic acid - 66 mcg, Biotin - 16.5 mcg, Vitamin B12 - 0.83 mcg, Calcium - 200 mg	Sugar, Oligofructose, Citric acid, Raspberry fruit powder, Hibiscus extract, Flavourings, Sucralose, Silicon dioxide	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Jumbo-Mix (toz, paket №10) adı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Additiva Rooibos-Mix+Vitamin C	toz	1	Vitamin C - 180 mg	Sugar, Rooibos extract, Citric acid, Flavourings, Apple fruit powder, Aspartame, Acesulfame K	Dr.B.Scheffler Nachf.GmbH&Co.KG	Almaniya	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Additiva Rooibos-Mix+Vitamin C (toz, paket №10) adı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Adefa	Tablet	1	Cynara scolymus standardised extract (leaf) for 5 % Cynarin – 200 mg, Ademetionine - 100 mg, Alpha lipoic acid - 100 mg, Choline (soy lecithin) – 100 mg	Microcrystalline Cellulose, Magnesium stearate, Silicon dioxide	Pharmex Rom Industry S.R.L	Rumıniya	29.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Adefa (tablet №30) adı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Aeromax	məhlul	50ml	Sodium chloride - 0.074 g, Active oxygen - 0.02 g, Aqua - 1.906 g	aynca göstərilməyib	Fortex Nutraceuticals Ltd	Bolqarstan	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Aeromax (daxilə qəbul üçün məhlul, 50 ml) adı məhsul fiziki həlsizliq, xroniki yorğunluq, immün sistem zəifliyi və digər hallar zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Afrika aslanı	Kapsul	1 x 10	Acetyl-L-carnitine - 200 mg, Epimedium grandiflorum herb dry extract - 50 mg, Eurycoma longifolia (Tongat Ali) root powder - 40 mg, Ginkgo biloba leaf dry extract - 15 mg, Zinc (as Zinc oxide) - 15 mg, Selenium (as Sodium selenite) - 0.05 mg	Corn starch, Gelatin	DSZ Doqal Saqlıq Gida ve Kozmetik Urunleri	Türkiya	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Afrika aslanı (kapsul, № 10) adı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alphachrom / Alfaxrom	Tablet	2 x 15	Alpha lipoic acid - 300 mg, Chromium (as Chromium picolinate) - 200 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	İnalme S.r.L	İtaliya	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alphachrom / Alfaxrom (tablet №30) adı məhsul maddələrin mübadiləsini yaxşılaşdırmaq məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alpim	Kapsul	3 x 10	Trypsin - 10 mg(360 EAU), Chymotrypsin - 2 mg(300 EAU), Serrapeptidase - 60 mg(120 000 IU/ g); Pancreatin - 150 mg.	Calcium Stearate, Microcrystalline cellulose, Lactose, Sorbitol, Gelatin	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Urunler Sađ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiya	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Alpim (kapsul N 30) adı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Alqa Bebi	Tablet	1	Marine calcium from the mussel shell-250 mg;Fucus vesiculosus		Litoral Universitet İnnovasiya Şirkəti	Rusiya	06.01.2022	Xitam verilen müraciətlər	"Okas MMC" tərəfindən göndərilmiş 16.12.2021 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Rusiyanın "Litoral Universitet İnnovasiya Şirkəti" şirkətinin istehsal etdiyi Alqa Bebi (tablet, №50) adı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənəşdirilmək məqsədi ilə keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, adı çəkilən məhsul 3 yaşdan uşaqlara bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunur, lakin məhsulun tərkibində istifadə edilən "Fucus vesiculosus" bitkisi Avropa Dərman Agentliyinin tövsiyələrinə əsasən 18 yaşdan əşağı uşaqlara tövsiyə edilmir, kəhrəba turşusu, dəniz onurğasının canəđi (mussel shell) və "Saccharina latissima" bitkisinin uşaqlara istifadəsinə dair kifayət qədər tədqiqat mövcud olmadığı üçün da, indiyə kimi tərkibində kəhrəba turşusu və Saccharina latissima bitkisi olan ,ekspertizadan ray alan BFMQƏ-lər 14 yaşdan yuxarı şəxslərə (gələcəkdə həmin yaş həddinin 18-ə qaldırılacağı planlaşdırılıb) və dəniz onurğasının canəđi (mussel shell) olan BFMQƏ-lər isə 18 yaşdan yuxarı şəxslərə tövsiyə edilib."Urtica dioica"(İkivli çitkən )bitkisinin yarpađı, "Matricaria recutita"(Aptek çobanyastıđı) bitkisinin çiçəkləri olan BFMQƏ-lər isə 4 yaşdan uşaqlara tövsiyə edilib.Həmçinin, tərəfimizdən göndərilmiş sorğú məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətdə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"nın 3.3.6. bəndinə əsasən BFMQƏ-nin uşaq istifadəsinə üçün tövsiyə edildiyini nəzərə alaraq, müvafiq tədqiqatların protokolları tələb edildiyi halda, həmin tədqiqatlar ekspertizaya təqdim edilməyib.Təqdim edilən sənədlər isə ekspertizaya qəne etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun 3 yaşdan uşaqlara BFMQƏ kimi istifadəsinə dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
ALT with blackcurrant flavor	sorma tablet	15 x 2	Camellia sinensis leaf extract – 1.7 mg, Scutellaria baicalensis root extract – 1.7 mg, Astragalus membranaceus root extract – 1.7 mg, Zingiber officinale root extract – 1.7 mg, Glycyrrhiza glabra root extract – 1.7 mg, Eucalyptus globulus leaf extract – 1.7 mg, Garcinia cambogia fruit extract – 1.7 mg, Vitis vinifera fruit extract – 1.7 mg, Ribes nigrum fruit extract – 1.7 mg, Sorbus aucuparia fruit extract – 1.7 mg	göstərilməmişdir	MP KSS S.R.L	Moldova	27.01.2022	Müsbət	Ekspertizaya təqdim olunan ALT with blackcurrant flavor (sorma tablet №30) məhsuluna dair nümunə (qablaşma və istifadə üzrə təlimat) və natamam normativ sənədlər (HACCP və ya GMP sertifikatları, istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri) BFMQƏ tələblərinə uyğun deyil. Təqdim olunan uyğunluq sertifikatında adı çəkilən məhsulun qida məhsulu olması haqqında məlumat bildirilsə də, bu tərkiblərdə və formada olan müxtəlif məhsullar AEM tərəfindən BFMQƏ kimi rəy almışdır, lakin buna baxmayaraq, məhsulun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Altussin	Şərbət	125 ml	Rubus idaeus leaf dry extract - 150 mg, Althaea officinalis root dry extract - 25 mg, Thymus vulgaris herb dry extract - 25 mg, Mentha piperita leaf dry extract - 25 mg	Deionized water, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Sucralose	İlaçsən Medikal Sənayi və Dış Ticarət Limited Şirkəti	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Altussin (şərbət, 125 ml) adlı məhsul Bakşın ifadəsi asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilsin.
Anti-Nevrin	Tablet	3 x 10	Passiflora incarnata herb dry extract - 150 mg, Melissa officinalis leaf dry extract - 125 mg, Valeriana officinalis root dry extract - 100 mg, Hypericum perforatum herb dry extract - 80 mg, Magnesium sulphate - 75 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg, Melatonin - 1 mg	Maltodextrin, Tri calcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Tədqiqatları Üretim və Araştırma Merkezi	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Anti-Nevrin (tablet, № 30) adlı məhsul M55-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Areagin TM Bact	vaginal duş	100 ml	Aqua q.s. to 100%, Imidazolidinyl Urea 0.3%, Chlorhexidine Digluconate 1.5%, PPG-26-Buteth-26 0.5%, PEG-40 Hydrogenated Castor Oil 0.5%, Tea Tree Oil 0.1%, PVP 0.1%, 18-Beta-Glycyrrhetic Acid 0.1%, Sodium Hyaluronate 0.1%, Lactic Acid q.s. to pH 4.5 ± 0.5, Xanthan Gum 0.001%. Cl. 19140 0.02%	Aynı geyd edilməyib	Shedir Pharma Srl	İtaliya	25.01.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Areagin TM Bact, vaginal duş, 100ml flakon №5" adlı məhsul uşaqlıq yolunun gigiyenası üçün istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Askorbin turşusu Evalar 100 mq Qlükoza ilə	Tablet	5 x 12	Ascorbic acid - 100 mg	Corn starch, Maltodextrin, Calcium stearate, Silica dioxide colloidal, Stearic acid, Aromatisatör natural "Lemon" and "Orange", Glucose	Evalar QSC	Rusiya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Askorbin turşusu Evalar 100 mq Qlükoza ilə (tablet, №60) (Seriya nömrəsi: 0617055, istehsal tarixi: 08.09.2021, son istifadə tarixi: 08.09.2024) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Askorbin turşusu Evalar 100 mq Qlükoza ilə	Tablet	5 x 12	Ascorbic acid - 100 mg	Maltodextrin, Corn starch, Calcium stearate, Silica dioxide colloidal, Stearic acid, Aroma natural "Lemon" and "Orange", Glucose	Evalar QSC	Rusiya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Askorbin turşusu Evalar 100 mq Qlükoza ilə (tablet, №60) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərar ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nı tələblərinə uyğun olaraq tərtib olunsun.□
Askor-Zn	məhlul-damcı	30 ml	Vitamin C (as Ascorbic acid) - 100 mg, Zinc Picolinate - 23.81 mg, (eq.to 5 mg Zn)	Deionised Water, Glycerine, Sodium Benzoate, Potassium Sorbate	A PHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş	Türkiyə	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Askor-Zn (məhlul 30 ml) adlı məhsul vitamin C və sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Astel	Şərbət	150 ml	N-Acetylcysteine – 100 mg, Zinc gluconate– 11.5 mg (Zinc 1.5 mg), Grindelia robusta herb extract – 62.5 mg, Thymus vulgaris herb extract – 41.5 mg, Hedera helix leaf extract – 10.5 mg, Drosera rotundifolia herb extract – 20.5 mg	Water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Fructose, Sucralose, Flavor, Potassium citrate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Astel (şərbət 150 ml) adlı məhsul yuxarı tənəffüs sistemi orqanları yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bekant	Kapsul	2 x 15	1,3-1,6-D-β-glucan (100 % Saccharomyces cerevisiae) - 250 mg, Vitamin C - 50 mg, Zinc gluconate - 2.5 mg	White, bovine gelatine (capsule shell), Magnesium stearate, Microcrystalline cellulose	Grand Medical Poland Sp. z o.o.	Poşa	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bekant (kapsul, № 30) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Benezim	Şərbət	120 ml	Papaya juice (Carica papaya fructus juice) - 600 mg, Fennel extract (Foeniculum vulgare fructus dry extract) - 85 mg, Enzyme mix - 60 mg, Bromelain 2500 GDU/g - 25 mg, Papain 2.5 UI/mg - 25 mg	Water, Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose	İnalme S.r.L	İtaliya	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Benezim (şərbət, 120 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Benoral B Complex / Benoral B Kompleks	Tablet	2 x 25	Vitamin B1 (as Thiamine mononitrate) - 3 mg, Vitamin B2 (as Riboflavin-5-phosphate) - 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Vitamin B5 (as Calcium D-pantothenate) - 5 mg, Vitamin PP (Nicotinamide) - 40 mg	Cellulose microcrystalline, Polyvinylpyrrolidone PVP K30, Magnesium stearate, Silicon dioxide, Coat W001C (hydroxypropylmethylcellulose, titanium dioxide, polyethylene glycol, cellulose, talc, sorbate monooleate (polysorbate 80))	Biofaktor Sp.z.o	Poşa	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Benoral B Complex / Benoral B Kompleks (tablet, № 50)(Seriya:00109210, İstehsal tarixi:01.09.2021, Son istifadə tarixi:01.09.2024) adlı məhsul B qrup vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Beybi Formul Mişki Kalsium	Pastil	1	Vitamin D ( as Cholecalciferol 100000 IU/g) - 1.25 mg, Calcium orthophosphate - 350 mg	Starch syrup, Sugar, Gelatin, Lemon acid, Natural red dye, Natural flavor "Strawberry", Natural flavor "Yogurt", Glazing, Purified water	Evalar QSC	Rusiya	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beybi Formul Mişki Kalsium (pastil, №30) (Seriya nömrəsi: 0614110; İstehsal tarixi: 15.09.2021; Son istifadə tarixi: 15.09.2023) adlı məhsul D3 vitamini, kalsium və fosfor minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beybi Formul Mişki Multivitaminlər	Çeynəmə Pastil	1	Vitamin C (as Ascorbic acid) – 25 mg, Vitamin E (as Alpha tocopherol acetate) – 5 mg, Iodine (as Potassium iodide) – 30 mcg, Zinc (as Zinc citrate) – 3 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1 mg, Vitamin D3 (as Cholecalciferol) - 2.5 mcg, Vitamin A (as Retinol palmitate) - 0.4 mg, Vitamin B12 (as Cyanocobalamin 1%) - 0.5 mcg, Folic acid - 100 mcg, Biotin – 15 mcg, Cholin (as Choline bitartrate) - 5 mcg, Inositol - 5 mcg	Starch Syrup, Sugar, Food gelatin 270 bloom, Food gelatin 240 bloom, Citric Acid, Concentrated Apple Juice, Concentrated Black Carrot Juice, Glazing Agent, Sugar color, Natural Dyes (Carmum Extract, B-Carotene), Natural Flavors (Strawberries, Grape, Orange), Purified water	Evalar QSC	Rusiya	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beybi Formul Mişki Multivitaminlər (çeynəmə pastil, №30) (Seriya nömrəsi: 0818082; İstehsal tarixi: 28.09.2021; Son istifadə tarixi: 28.09.2023) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beybi Formul Mişki Spokoystvie	Çeynəmə pastilli	1	Extract Mentha piperita folium - 17.50 mg, Extract ex foliis et caulibus Melissa officinalis - 17.50 mg, Glycine - 55.0 mg, Magnesium lactate - 55.0 mg, B6 vitamin (as Pyridoxine hydrochloride) - 0.770 mg	Starch syrup, Sugar, Gelatin, Glazing, Lemon acid, Natural red dye, Natural flavor "Strawberry, Purified water	Evalar QSC	Rusiya	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beybi Formul Mişki Spokoystvie (çeynəmə pastil, № 30) (Seriya:0615231, istehsal tarixi: 27.09.2021, son istifadə tarixi: 27.09.2023) adlı məhsul uşaqlarda markazi sinir sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə qidani bioloji faal maddələrlə zənginləşdirilmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beybi Formul Mişki Vitamin C	Çeynəmə Pastil	1	Vitamin C (as Ascorbic acid) - 50 mg	Starch Syrup, Sugar, Food gelatin 270 bloom, Food gelatin 240 bloom, Citric Acid, Glazing Agent (Vegetable Oils, Carnauba Wax), Natural yellow dye (Carmum extract), Natural dye (B-carotene), Natural flavors (Orange, Lemon), Water	Evalar QSC	Rusiya	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beybi Formul Mişki Vitamin C (çeynəmə pastil, №30) (Seriya nömrəsi: 0612099; İstehsal tarixi: 11.10.2021; Son istifadə tarixi: 11.10.2023) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Beybi Formul Mişki Vitamin D3	Çeynəmə Pastil	1	Vitamin D3 - 10 mcg (Vitamin D in the form of a Cholecalciferol 100000 IU - 3 mg)	Starch syrup, Sugar, Gelatin, Citric acid, Citrus pectin, Concentrated apple Juice, Natural yellow dye (lemon), Natural flavoring "Tutti-frutti", Glazing agent, Purified water	Evalar QSC	Rusiya	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Beybi Formul Mişki Vitamin D3 (pastil, №30) (Seriya nömrəsi: 0927045; İstehsal tarixi: 08.10.2021; Son istifadə tarixi: 08.10.2023) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bioferment	Kapsul	5 x 10	Bromelain - 150 mg, Papain - 50 mg, Pancreatin - 150 mg	Lactose, Starch, Calcium stearate, Sorbit, Fructose	Elit-Farm MMC	Ukrayna	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bioferment (kapsul, № 50) adlı məhsul hazm prosesini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bonetem-D	Şərbət	200 ml	Calcium Citrate (Calcium: 250 mg) - 1250 mg, Magnesium Hydroxide (Magnesium: 25 mg) - 60 mg, Zinc Gluconate (Zinc: 1.5 mg) - 10.72 mg, Vitamin D3 (Cholecalciferol) - 200 IU	Rose white, Sucrose, Propylene Glycol, Disodium Edetate, Xanthum Gum, Sodium Saccharine, Erythrosine, Purified water	OPES Healthcare Pvt. Ltd	Hindistan	10.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bonetem-D (şərbət, 200 ml) adlı məhsul sümüklərin bəzilərini möhkəmləndirmək məqsədilə bəzi vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Borovaya Matka qurudulmuş saplaqlar və yarpaqlar	Ot Yığıntısı	30 q	Orthilia secunda herb - 30 g	İstifadə edilməyib	Evalar QSC	Rusiya	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Borovaya Matka qurudulmuş saplaqlar və yarpaqlar (ot yığıntısı, 30 q № 1) (seriya nömrəsi: 0345098, istehsal tarixi: 09.08.2021, son istifadə tarixi: 09.08.2024) adlı məhsul qadınlarda sidik – cinsiyyət sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Bromal	Şərbət	100ml	Plantago major leaf soft extract - 14 ml, Thymus vulgaris herb soft extract - 14 ml, Malva sylvestris flower and leaf soft extract - 14 ml, Mentha piperita leaf liquid extract - 5 ml	Sucrose, Sodium benzoate, Potassium sorbate, Glycerol, Citric acid, Xanthan gum, Purified water	"Bayaz Flora" MMC	Azərbaycan	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bromal (şərbət, 100 ml) adlı məhsul xronik tonsillit və adenoiditlərin müalicəsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Butsin	Daxilə qəbul üçün məhlul-damcı	50 ml	GABA (Gamma-aminobutyric acid) - 75 mg, Glycine - 150 mg, Magnesium gluconate - 64 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 1.5 mg	Water, Potassium sorbate, Sodium benzoate, Sucralose, Flavourings	Gricar Chemical S.R.L.	İtaliya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Butsin (Daxilə qəbul üçün məhlul-damcı, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
CalciBalans	Tablet	3 x 10	Calcium citrate - 800 mg, Magnesium oxide - 150 mg, Vitamin D3 (Cholecalciferol) – 10 mcg, Zinc oxide – 5 mg, Vitamin K1 (phyloquinone) – 30 mcg	Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CalciBalans (tablet №30) adı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calci-Fitanol	Şərbət	150 ml	Calcium citrate - 400 mg (eq. to 96 mg Calcium), Magnesium sulfate heptahydrate - 100 mg (eq. to 9.8 mg Magnesium), İnositol (Vitamin B8) - 100 mg, Vitamin D3 - 200 IU	Peppermint oil, Guar gum, Glycerin, Citric acid monohydrate, Deionized water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	13.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calci-Fitanol (şərbət, 150 ml) adı məhsul kalsium və D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Calvit-D3 kids	Daxilə qəbul üçün məhlul	150 ml	Calcium citrate (eq. to Calcium - 96 mg) - 400 mg, Magnesium sulphate (eq. to Magnesium - 19.6 mg) - 100 mg, Vitamin D3 - 0.005 mg (200 IU), İnositol - 100 mg	Guar gum, Peppermint oleum, Sodium bicarbonate, Sodium benzoate, Potassium sorbate, Citric acid monohydrate, Deionized water, Xanthan gum, Herbal colouring for food, L-Ascorbic acid, Glycerin	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calvit-D3 Calvit-D3 kids (daxilə qəbul üçün məhlul, 150 ml) adı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tarifimizdən verilmiş əvvəlki rəydə "istifadə qaydaları və doz" bəndində düzəliş edildiyi üçün rəy nömrəsi və tarix saxlanılmaqla dəyişdirilir.
Calzin-D	Tablet	1	Calcium carbonate (eq. 400 mg elemental Ca) – 1000 mg, Magnesium oxide (eq. 150 mg elemental Mg) – 249 mg, Zinc gluconate (eq. 5 mg elemental Zn) – 35 mg, Cholecalciferol (eq. 5 mcg (200 IU) vitamin D3) - 2 mg	Cellulose (E 460), Polyvinylpyrrolidone (E 1201), Croscarmellose sodium (E 468), Opadry II 85F18422 white, Magnesium stearate (E 470 b), Silicon dioxide (E 551), Deionized water	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	19.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Calzin-D (tablet №30) adı məhsul D vitamini və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
CardioBest	Kapsul	2 x 15	Folic acid - 100 mcg, Vitamin E (as Tocopheryl D-alpha succinate) - 25 mg, Zinc (as Zinc oxide) - 10 mg, Selenium (as Sodium selenate) - 25 mcg, Vitamin C (as L-ascorbic acid) - 25 mg, L-carnitine (as L-carnitine tartrate) - 50 mg, L-arginine - 50 mg, Powdered omega-3 - 100 mg, Coenzyme Q10 - 50 mg	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Capsule shell (gelatin, titanium dioxide, red iron oxide, yellow iron oxide)	Symbiofarm Sp. z o o	Polşa	24.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cardio Best (kapsul №30) adı məhsul orqanizmin ümumi müqavimətini möhkəmləndirmək məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cardoval Ritmo / Kardoval Ritmo	Kapsul	2 x 15	Chinese hawthorn (Crataegus pinnatifida) fruit extract (5:1) - 350 mg, Magnesium oxide (eq. to Magnesium - 56.25 mg) - 93.75 mg, Garlic (Allium sativum) bulb extract (4:1) - 30 mg, Green tea (Camellia sinensis) leaves extract (10:1) - 10 mg, Pyridoxine hydrochloride (eq. to Vitamin B6 - 2 mg) - 2.68 mg, Thiamine hydrochloride (eq. to Vitamin B1 - 1.1 mg) - 1.54 mg	Microcrystalline cellulose (E 460), Silicon dioxide (E 551), Magnesium salts of fatty acids (E 470b), Capsule shell (Gelatin, Water, Titanium dioxide (E 171), Iron oxide red (E 172))	Valentis UAB	Litva	19.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cardioval Ritmo / Kardoval Ritmo (kapsul №30) adı məhsul sinir və ürək-damar sisteminin funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə uyğun olaraq göstərilir.
Cell Activator / Hüceyrə Aktivatoru	Kapsul	1	Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.47 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 0.37 mg, Vitamin B2 (Riboflavin) - 0.47 mg, L-carnitine - 117 mg	Vegetable capsule, Purified Aloe vera concentrate (inner leaf), Magnesium stearate, Pycnogenol, Microcrystalline cellulose, Shitake mushroom powder, Grape extract (92% polyphenols) and 100 PPM trans - resveratrol	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	31.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən CELL ACTIVATOR/HÜCEYRƏ AKTİVATORU (kapsul, № 90) (Seriya nömrəsi: 191600F, istehsal tarixi: 03.03.2021, son istifadə tarixi: 03.03.2023) adı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Centrum® Multivitamin complex from A to Zinc / Centrum® A-dan Sinka qədər multivitamin kompleksi	örtüklü tablet	1	Vitamin A (25% as Beta Carotene) - 0.8 mg, Vitamin E - 15 mg, Vitamin D3 - 5 mcg, Vitamin K1 - 30 mcg, Vitamin C - 100 mg, Biotin - 62.5 mcg, Folic acid - 200 mcg, Pantothenic acid - 7.5 mg, Niacinamide - 20 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.75 mg, Vitamin B6 - 2.0 mg, Vitamin B12 - 2.5 mcg, Calcium - 162 mg, Chromium - 40 mcg, Copper - 500 mcg, Iodine - 100 mcg, Iron - 5.0 mg, Magnesium - 100 mg, Manganese - 2 mg, Molybdenum - 50 mcg, Selenium - 30 mcg, Zinc - 5 mg, Phosphorus - 125 mg	Crospovidone, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide, Opadry II blue 47U105001	Pfizer Consumer Manufacturing Italy S.R.L	İtaliya	05.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Centrum® Multivitamin complex from A to Zinc / Centrum® A-dan Sinka qədər multivitamin kompleksi (tablet, №30) (Seriya: 4G7B, İstehsal tarixi: 13.09.2021, Son istifadə tarixi: 13.09.2023) adı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cerimag	Şərbət	150 ml	Gamma - amino - butyric acid (GABA) - 100 mg, Glutamine - 150 mg, İnositol - 40 mg, L-carnitine (L-carnitine tartrate - 39.38 mg) - 27 mg, Magnesium (Magnesium chloride - 468 mg) - 56 mg	Water, Glucose syrup, Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose	Gricar Chemical S.R.L.	İtaliya	05.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cerimag (şərbət 150 ml) adı məhsul MSS - nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Chronolong / Xronolonq	Kapsul	1	Taurin (active Taurin - 344.8 mg) - 350 mg, Genistein GenVida™ TG (Isoflavones - 33.3 mg) - 35 mg, Soybean (Glycine Max) dry extract (Isoflavones - 44 mg) - 111 mg, Vitamin D3 (Active Vitamin D3 - 0.015 mg) - 5 mg, Sodium Hyaluronate ExceptionHayal Full (active Sodium hyaluronate - 23.5 mg) - 23.5 mg, Folic acid (active Folic acid - 0.49 mg) - 0.5 mg	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	19.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Chronolong/ Xronolonq (kapsul, №30) (Seriya:148H, İstehsal tarixi:19.07.2021, Son istifadə tarixi:19.07.2023) adı məhsul qadın orqanizmini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Citokin	Şərbət	200 ml	Beta glucans - 1.3/1.6 – 20 mg, Zinc (as Zinc gluconate) – 14 mg, Vitamin C (Ascorbic acid) – 50 mg, Vitamin E (as DL-alpha-tocopherol acetate) – 35 mg, Selenium (as Sodium selenite) – 125 mcg, Lactoferrin – 100 mg	Deionized water, Sorbitol, Potassium sorbate, Sodium benzoate, Sucralose, Orange flavour	Tan İlaç ve Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Citokin (şərbət 200 ml) adı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Colspas	məhlul-damcı	30ml	Dill seed oil (Anethum graveolens) - 10 mg	Olive oil, Alpha tocopherol (E 307)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	11.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Colspas (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adı məhsul həzm prosesini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Composor 05 Valerian complex	Daxilə qəbul üçün məhlul	50ml	Fluid extract of Passionflower (Passiflora incarnata L. aerial part) - 800 mg, Valerian fluid extract (Valeriana officinalis L. root) - 638 mg, Hawthorn fluid extract (Crataegus oxyacantha Auct. flowering tops) - 217 mg, Bitter orange essential oil (Citrus aurantium L.Branches and leaves) - 6 mg	Glycerin, Water	Soria Natural S.A	İspaniya	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Composor 05 Valerian complex(daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul(Seriya nömrəsi: 0599 , istehsal tarixi: 01.08.2021, son istifadə tarixi: 01.08.2024) MSS-nin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cosakondrin MSM	Tablet	60	Glucosamine sulfate - 750 mg, Chondroitin sulfate - 600 mg, Methylsulfonylmethane - 125 mg	Polyvinylpyrrolidone, Microcrystalline cellulose, Crosslinked sodium carboxymethyl cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cosakondrin MSM (tablet №960) adlı məhsul dəyərək-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Cosakondrin OP	Şərbət	250 ml	Calcium - 200 mg (as Tricalcium phosphate 515.97 mg), Magnesium - 80 mg (as Magnesium oxide 132.66 mg), Zinc - 5 mg (as Zinc sulphate monohydrate 14.28 mg), Vitamin K2 - 25 mcg (as Menaquinone 12.5 mg), Vitamin D3 - 5 mcg (as Cholecalciferol 2 mg)	Deionized water, Beet root sugar, Xanthan gum, Strawberry flavor, Polyoxyethylene monooleate, Sodium benzoate, Potassium sorbate	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	29.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cosakondrin OP (şərbət 250 ml) adlı məhsul dəyərək-hərəkət sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Crantee fit	toz	1	Vaccinium macrocarpon fruit extract – 250 mg, D-Mannose – 50 mg	Sucralose, Dextrose anhydrous, Tartaric acid, Malic acid, Citric acid anhydrous, Tri Sodium Citrate, Color Raspberry Red, TCP	Nutraceuticals Nutritional Life Science	Pakistan	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Crantee fit (toz, saxe №910) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Cystoliberin	Kapsul	2 x 15	D-mannose - 250 mg, Large cranberry (Vaccinium macrocarpon,) DER 100:1 - 100 mg, Bearberry (Uva Ursi) leaf dry extract - 250 mg	White, hard bovine gelatine (capsule shell), Magnesium stearate	Grand Medical Poland Sp. z o.o.	Polşa	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Cystoliberin (kapsul, № 30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Dağ kalsiumu® D3	Tablet	4 x 20	Calcium carbonate (Calcium not less than 40%) - 692.49 mg, Mumio - 37.13 mg, Vitamin D3 (Cholecalciferol 100000 IU/g) - 1.43 mg (200 IU), Vitamin K2 (Menaquinone - 7 (0.25%)) - 2.02 mg	Food sorbitol Parateck, Maltodextrin, Croscarmellose sodium, Microcrystalline cellulose, Calcium stearate	Evalar QSC	Rusiya	31.01.2022	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dağ kalsiumu® D3 (tablet, №80) adlı məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından ölkə ərazisində istifadəsi mümkün deyil. □ Bela ki, təqdim edilən sənədlərə əsasən məhsulun təhlükəsizliyinə dair nəzərdə tutulmuş əksər sınaqları yerinə yetirməsi ölkə və xalqımız üçün düşmən sayılan ölkədə həyata keçirilmişdir.
Dalivit Plus	məhlul	30 ml	Vitamin A - 500 mcg, Vitamin D3 - 5 mcg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B6 – 1.4 mg Vitamin B3 - 15 mg, Vitamin B5 - 6 mg, Vitamin C - 80 mg	Water, Glycerol, Glucose syrup, Sweet orange, Polyoxyethylene sorbitan monooleate, Potassium sorbate, Sodium benzoate, Sucralose, Xanthan gum	Gricar Chemical S.R.L.	İtaliya	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dalivit Plus (məhlul 30 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Damotu Forte Evalar	Tablet	2 x 20	Extractum Leonurus cardiaca - 50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Magnesium aspartate - 250 mg	Maltodextrin, Starch, Calcium stearate, Croscarmellose sodium, Silicon dioxide colloidal, Microcrystalline cellulose, Polyethylene glycol, Hydroxypropyl methylcellulose, Titanium dioxide, Talc	Evalar QSC	Rusiya	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Damotu Forte Evalar (tablet № 40) (seriya nömrəsi: 0390362, istehsal tarixi: 15.09.2021, son istifadə tarixi: 15.09.2024) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə təqdim edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Delta-AF	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 - 111.11 IU (2.78 mcg)□	Alpha Tocopherol, Olive Oil	Tripharma İlaç San.Tic.A.Ş	Türkiyə	10.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə Delta-AF (daxilə qəbul üçün məhlul, 15 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Demaks	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 - 1250 mcg, Vitamin E - 2 mcg	Olive oil, Rosa canina fruit extract	Farmakom PTF MMC	Ukrayna	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Demaks (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Dena	Daxilə qəbul üçün məhlul-damcı	15 ml	Vitamin D3 (Cholecalciferol) – 50 000 IU	Olive oil, Alpha tocopherol	"Bayaz Flora" MMC	Azərbaycan	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Dena (daxilə qəbul üçün məhlul - damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Denora-3	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 - 1.4 mg (56 000 IU) (5 mcg per drop)	Rosehip fruit extract 10:1, Vitamin E (as D-alpha tocopheryl acetate)	SIA L.E.V.	Latviya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Denora-3 (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) (Seriya nömrəsi: 710621; İstehsal tarixi: 02.06.2021; Son istifadə tarixi: 02.06.2024) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi təqdim edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Depofer	Kapsul	2 x 15	Ferrum bisglycinate - 115 mg (29.8 mg elemental iron), Folic acid - 400 mcg, Vitamin C - 60 mg, Vitamin B12 - 5 mcg, Copper gluconate - 200 mcg	Granulac 200 (Alpha Lactose Monohydrate)	Cydonia doo	Bosniya və Herseqovina	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depofer (kapsul, №30) adlı məhsul dəmir, vitamin B12 və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Depresol	Kapsul	3 x 10	Crocus sativus flower dry extract - 60 mg, Myristica fragrans seed dry extract - 30 mg, Griffonia simplicifolia seed dry extract - 100 mg, Asparagus racemosus root dry extract - 50 mg, Asphalium purificata extract - 60 mg	Corn starch, Natural gelatin	Vega İlaç Kozmetik Gıda İmalat San. Tic. Ltd. Şti	Türkiyə	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Depresol (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Detoxsfer	Şərbət	150 ml	Cynara scolymus leaves dry extract - 100 mg, Vitamin C (Ascorbic acid) - 100 mg, Mentha piperita leaf dry extract - 75 mg, Foeniculum vulgare seed dry extract - 150 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 6 mg, Vitamin B5 (Pantothenic acid) - 6 mg, Calcium citrate - 100 mg, Magnesium carbonate - 80 mg, Zingiber officinale rhizome dry extract - 200 mg, Chamomilla recutita flower dry extract - 85 mg	Deionized water, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium benzoate, Lemon and honey flavor, Sucralose	İlaçsan Medikal Sənayi və Dış Ticarət Limited Şirketi	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detoxsfer (şərbət 150 ml) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib və istifadə sahəsi rəyə uyğun olaraq göstərilmişdir.
Devitor	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Vitamin D3: 30 ml - 120 mg / 120000 IU (1 drop-100 IU)	Deionized water, Citric acid, Sodium benzoate, Potassium sorbate, Glycerine, Sugar, Liquid Banana flavour, Kolliphor RH-40	APHARMA Sağlq Ürünleri A.Ş.	Türkiyə	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Devitor (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
D-Ferol	daxilə qəbul üçün məhlul	10 ml	Cholecalciferol - 50 mg (eq. to 50000 IU Vitamin D3), Menaquinone-7 - 138.88 mg (eq. to 625 mcg Vitamin K2), per drop: Vitamin D3 - 200 IU, Vitamin K2 - 2.5 mcg	Olive oil	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən D-Ferol (daxilə qəbul üçün məhlul-damcı, 10 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Diage-fit	Daxilə qəbul üçün məhlul	10 ml			Nutraceuticals Nutritional Life Science	Pakistan	12.01.2022	Xitam verilən müraciətlər	Elahi MMC şirkətinin 03.11.2021-ci il tarixli məktubuna cavab olaraq bildiririk ki, Pakistan "Nutraceuticals Nutritional Life Science." şirkətinin istehsalı olan 281 seriyalı Diage-fit (Daxilə qəbul üçün məhlul-damcı 10 ml №25) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyən etmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda bəzi göstəricilər istehsalçı tərəfindən təqdim olunmuş normativ sənədlərin göstəricilərinə uyğun deyildir. □ -pH: 5.135 ( 7.0 - 9.0 ) UYĞUN DEYİL □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur.
Digestium	Tablet	6 x 10	Silybum marianum standardised extract for 40% silymarin - 200 mg, Cynara scolymus standardised extract for 5% cynarin - 150 mg, N-Acetylcysteine - 100 mg, Camellia sinensis standardised extract for 90% polyphenols - 80 mg, Rosmarinus officinalis standardised extract 5% rosmarinic acid - 35 mg, Helichrysum arenarium standardised extract 95% polyphenols - 35 mg	Microcrystalline cellulose (E 460), Magnesium stearate (E 572), Silicone dioxide (E 551)	Pharmex Rom Industry S.R.L	Rumıniya	16.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Digestium (tablet, № 60) adlı məhsul həzm sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Disbak-Plus	toz	1	Bacillus subtilis 5007 - 1.1x10 <sup>9</sup> CFU, Fructooligosaccharides - 300 mg	Sucrose, Mannitol, Orange flavour	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Disbak-Plus (toz №20 sase) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Doctor Plus	Şərbət	120 ml	Plantago (Plantago major) leaf soft extract - 1 ml, Thyme (Thymus vulgaris) herb soft extract - 1 ml, Mallow (Malva sylvestris) flower and leaf soft extract - 1 ml, Oregano (Origanum vulgare) herb soft extract - 1 ml, Vitamin C (Ascorbic acid) - 20 mg	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bayaz Flora" MMC	Azərbaycan	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Doctor Plus (şərbət, 120 ml) adlı məhsul yuxarı tanaffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Duasfer	Kapsul	2 X 15	Iron fumarate (Contains 40 mg of Iron) - 121.85 mg, Zinc sulphate monohydrate (Contains 10 mg of Zinc) - 27.47 mg, L-Ascorbic acid - 30 mg, Cyanocobalamin - 0.001 mg, Folic acid - 0.2 mg	Maltodextrin, Magnesium stearate, Silicon dioxide, Hydroxypropyl methylcellulose	Vitalab İlaç Sənayi A.Ş.	Türkiyə	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Duasfer (tablet, №30) adlı məhsul dəmir mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
EasyFishoil	Çeynəmə gel tablet	2 x 15	Fish oil concentrate (Total Omega-3 fatty acids - 378 mg, DHA (Docosahexaenoic acid) - 270.9 mg, EPA (Eicosapentaenoic acid) - 59.508 mg) - 600 mg, Cholecalciferol (Vitamin D3 - 0.005 mcg) - 0.25995 mg	Xylitol, Purified water, Sorbitol, Bovine gelatin, Sodium citrates, Malic acid, Natural Orange flavour, Natural Lemon flavour, Carotenes	Vitux AS	Norveç	26.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EasyFishoil (Çeynəmə gel tablet, №30) adlı məhsul doymamış yağ turşularının və D vitamininin əlavə manbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: a) istifadə qaydası rayon müvafiq olaraq qeyd edilsin. □ b) Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"na əsasən tərtib edilsin.
EasyFishoil Multi	Çeynəmə gel tablet	2 x 15	Fish oil concentrate (Total Omega-3 fatty acids - 315.504 mg, DHA (Docosahexaenoic acid) - 105.168 mg, EPA (Eicosapentaenoic acid) - 157.752 mg) - 500.8 mg, Choline bitartrate (Choline - 20 mg) - 54.57584 mg, Ascorbic acid (Vitamin C - 15 mg) - 18.93936 mg, D-alpha tocopherol (Vitamin E - 6 mg) - 10.28320 mg, Nicotinamide (Vitamin B3 - 3 mg) - 3.35024 mg, Pyridoxine hydrochloride (Vitamin B6 - 0.8 mg) - 1.17872, Retinyl palmitate (Vitamin A - 0.4 mg) - 0.94112 mg, Cholecalciferol (Vitamin D3 - 0.005 mg) - 0.26 mg, Folic acid (Vitamin B9 - 0.15 mg) - 0.20768 mg, Cyanocobalamin, 1% (Vitamin B12 - 1.5 mcg) - 0.18752 mg, D-Biotin (Vitamin B7 - 0.03 mg) - 0.0384 mg	Xylitol, Purified water, Sorbitol, Bovine gelatin, Sodium citrates, Natural Strawberry flavour, Natural Orange flavour, Natural Lemon flavour, Paprika extract, Stevia	Vitux AS	Norveç	26.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən EasyFishoil Multi (Çeynəmə gel tablet, №30) adlı məhsul doymamış yağ turşularının və vitaminlərin əlavə manbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: a) istifadə qaydası rayon müvafiq olaraq qeyd edilsin. □ b) Qablaşma və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"na əsasən tərtib edilsin.
Edolap	Tablet	1	Magnesium oxide (eq. to 75 mg elemental Magnesium) - 125 mg, Pyridoxine HCl (eq. to 4.1 mg Vitamin B6) - 5 mg	Polyvinylpyrrolidone, Magnesium stearate, Microcrystalline cellulose	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	13.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Edolap (tablet №30) adlı məhsul maqnezium və B6 vitamininin əlavə manbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eleskam	Kapsul	2 x 15	Agnus castus (Vitis agnus-castus L.) dried fruits powder - 150 mg, Indol-3-carbinol extracted from Broccoli (Brassica oleracea) leaves - 63 mg, Green Tea (Camellia sinensis) dried leaves dry extract (4:1) (standardized to 38% of Epigallocatechin gallate) - 100 mg, Soybean (Glycine max) dried extract, standardized for 40% isoflavones - 30 mg	Magnesium salts of fatty acids, Capsule shell (gelatin, titanium dioxide, red iron oxide, yellow iron oxide)	Symbiofarm Sp. z.o.o	Polşa	25.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eleskam (kapsul, № 30) adlı məhsul qadın sağlamlığını qorumaq məqsədilə qidada bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Emamix	Daxilə qəbul üçün məhlul	10 ml			Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	18.01.2022	Xitam verilən müraciətlər	"İnam Life MMC" tərəfindən 03.11.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti" şirkətinin istehsalı olan EXPMMX-1021 seriyə nömrəli Emamix (daxilə qəbul üçün məhlul 10 ml N15) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun sıxlığı 1.0771g/ml aşkar olunmuşdur ki, bu da normativ sənədlərdə (0.98 - 1.05g/ml) göstərilənlərə uyğun gəlmir. □ □ M əhsulə aid təqdim olunan tərkibə aid sənədə "Arı südü" ingredientinin adı düzgün qeyd olunmamış və bitki ingredientlərinin elmi adları göstərilmişdir. □ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyət baxımından onun istifadəsi məqsədəuyğun hesab olunmur. □
Enzimax	Sərbət	120 ml	Enzymix (mix of enzymes ) (Amylase - 1800 DU, Protease - 3600 HUT, Glucoamylase - 2.4 AGU, Lipase - 135 FCC FIP, Cellulase - 360 CU, Lactase - 600 ALU, Pectinase - 7 endo-PGU) - 60 mg, Concentrated Papaya juice - 600 mg, Fennel (Foeniculum vulgare) dry extract - 85 mg, Bromelain - 25 mg, Papain - 25 mg	Water, Fructose, Potassium sorbate, Citric acid	ValueMed Pharma S.R.L	San-Marino	27.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Enzimax (sərbət, 120 ml) adlı məhsul həzm sisteminin fəallıyını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Epam 31	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Fruits of yellow Hawthorn (Fructus Crataegi) - 0.45 g, Leaf of Lingonberry (Folia Vaccinii vitis-idaea) - 0.45 g, Rhizomes and roots of Licorice (Glycyrrhiza glabra L. rhisomata et radices) - 0.42 g, Royal jelly - 0.30 g, Propolis - 0.2529 g, Roots of Wolly burdock (Arctium tomentosum Mill. radices) - 0.063 g, Herb of Common yarrow (Herba Achillea millefolii) - 0.054 g, Fruits of Lingonberry (Fructus Vaccinii vitis idaea) - 0.051 g, Fruits of Guelder rose (Fructus Viburni opuli) - 0.048 g, Leaves of Common Nettle (Folia Urticae dioicae) - 0.048 g, Ghaga mushroom (Fungus betulinus, Inonotus obliquus) - 0.045 g, Buds of Silver birch (Gemmae Betulae) - 0.042 g, Herb of Common Horsetail (Herba Equiseti arvensis) - 0.033 g, Mumijo - 0.015 g	Purified glycerin (E422), Rectified ethyl alcohol from food raw material, Potassium sorbate (E202), Water	Oeonek-Sib MMC	Rusiya	18.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Epam 31 (daxilə qəbul üçün məhlul 30 ml) adlı məhsul dayaq-hərəkət sisteminin fəallıyını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Erex Sper	Kapsul	6 x 10	L-arginine - 400 mg, Acetyl L-Carnitine - 200 mg, Eurycoma longifolia root dry extract - 40 mg, Epimedium grandiflorum herb dry extract - 50 mg, Ginkgo biloba leaf dry extract - 15 mg, Sodium selenite - 0.05 mg, Zinc oxide - 15 mg, Pyridoxine hydrochloride - 2 mg, Folic acid - 200 mcg, Cyanocobalamin - 2 mcg	Starch, Gelatin	DSZ Doğal Sağlık Gıda ve Kozmetik Ürünleri	Türkiyə	28.12.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Erex Sper (kapsul, № 60) adlı məhsul kişilər və qadınlarda reproduktiv orqanların fəallıyını yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Fatty Acids Nordic Omega-3 / Essential Fatty Acids Şimali Omega-3	Kapsul	1	Omega-3 fatty acid complex from marine fish oil (Omega-3 PUFAs - 330 mg, including DHA - 121 mg, EPA - 181.5 mg) - 550 mg	Gelatin, Glycerin, Purified water, Sorbitol, Ethylvanillin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Fatty Acids Nordic Omega-3 / Essential Fatty Acids Şimali Omega-3 (kapsul, №60) adlı məhsul omega-3 doymamış yağ turşularının əlavə manbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Azərbaycan dilində stikerə məhsulun adı düzgün qeyd olunmuşdur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Essential Fatty Acids Siberian Linseed Oil & Omega-3 Concentrate	Kapsul	2 x 15	75% omega-3 fatty acid concentrate from MEG-3 marine fish oil (Omega-3 PUFAs - 375 mg) - 500 mg, Linseed oil - 45 mg, DL-alpha-tocopherol acetate (vitamin E)(active vitamin E - 4.86 mg) - 5 mg	Gelatin, Glycerin, Purified water, Sorbitol, Ethylvanillin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Fatty Acids Siberian Linseed Oil & Omega-3 Concentrate (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essential Sorbents PIK / Essential Sorbents Tabii İnulin Konsentratı	Daxilə qəbul olunan məhlul hazırlamaq üçün toz	75 q	Helianthus tuberosus bulb powder - 100%	yoxdur	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essential Sorbents PIK / Essential Sorbents Tabii İnulin Konsentratı (toz, 75 q) (Seriya:27, istehsal tarixi: 25.09.2021, son istifadə tarixi: 25.09.2022) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Essomin	Tablet	1	Glucosamine sulphate KCl - 500 mg, Methylsulfonylmethane - 300 mg, Chondroitin sulphate - 200 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Fatty acids (stearic acid), Hydroxypropyl methyl cellulose, Titanium dioxide, Silicon dioxide, Magnesium sulphate of fatty acids, Talc, Polydextrose, Triglycerides of medium chain fatty acids	JuvaPharma KFT	Macarıstan	19.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essomin (tablet № 72) adlı məhsul dəyərli hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Yaş həddi rəyə uyğun olaraq göstərilən.
Estevit C	Tablet	3 x 10	Vitamin A (as Retinol) - 1 mg, Vitamin C (as L-Ascorbic acid) - 80 mg, Vitamin D3 (as Cholecalciferol) - 200 IU, Vitamin E (as D-alpha-tocopherol) - 10 mg, Vitamin K1 (as Phytomenadione) - 0.07 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.5 mg, Vitamin B2 (as Riboflavin) - 2 mg, Vitamin B3 (as Niacinamide) - 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Folic acid - 0.4 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Biotin (as D-Biotin) - 0.05 mg, Vitamin B5 (as D-calcium pantothenate) - 5 mg, Calcium carbonate (content Calcium - 120 mg) - 300 mg, Iron fumarate (content Iron - 16 mg) - 50 mg, Potassium Iodide (content Iodine - 0.05 mg) - 0.06, Magnesium sulphate heptahydrate (content Magnesium - 9.9 mg) - 100 mg, Zinc oxide (content Zinc - 20 mg) - 25 mg, Sodium selenite (content Selenium - 0.06 mg) - 0.15 mg, Copper gluconate (content Copper - 0.42 mg) - 3 mg, Manganese sulphate (content Manganese - 3 mg) - 8.25 mg, Chromium picolinate (content Chromium - 12 mcg) - 0.1 mg, Calcium hydrogen phosphate (content Phosphor - 48 mg) - 210 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	06.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Estevit C (tablet, № 30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Estiplant	Şərbət	200 ml	Thymus vulgaris herb liquid extract - 85 mg, Althaea officinalis root liquid extract - 85 mg, Plantago lanceolata leaf liquid extract - 45 mg, Zinc Sulfate - 12.7 mg (5.14 mg Zinc)	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Glycerin, Deionize water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	24.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Estiplant (məhlul 200 ml) adlı məhsul yuxarı tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Eurofar	Daxilə qəbul üçün məhlul	20 ml	Sodium L-ascorbate (Vitamin C - 50 mg) - 56.2 mg, Microencapsulated Iron (Ferric saccharate- 16.3625, Calcium alginate (E 404) - 4.8875 mg) (Iron - 8.5 mg) - 21.25 mg	Deionized water, Polyethylene glycol, Hydroxypropyl Methyl Cellulose (E 464), Sodium citrates (E 331), Stevia (Stevia rebaudiana)	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	18.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Eurofar (Daxilə qəbul üçün məhlul, 20 ml) adlı məhsul C vitamini və dəmir mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fargor Forte	Tablet	20 x 20	Salvia officinalis leaf dry extract - 30 mg, Glycyrrhiza glabra root dry extract - 25 mg, L-ascorbic acid - 12 mg, Menthol - 4.5 mg, Salvia officinalis leaf essential oil - 0.5 mg, Eucalyptus globulus leaf essential oil - 0.2 mg	Sorbitol, Calcium stearate, Citric acid, Lemon flavor	Amateg ƏMC	Belarus	24.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fargor Forte (tablet № 400) adlı məhsul tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Feminex	Tablet	1	Calcium (as Calcium carbonate)- 200 mg, Magnesium (as Magnesium oxide)- 75 mg, Ginseng extract - 50 mg, Vitex agnus castus extract - 40 mg, Vitis vinifera extract - 25 mg, Vitamin B6 - 5 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium salts of Fatty Acids, Silicon dioxide	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	27.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Feminex (tablet № 30) adlı məhsul qadın sağlamlığını qorumaq və gücləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:Yaş həddi və əks göstərişlər rəyə uyğun olaraq göstərilən.
Femiran	Kapsul	2 x 15	Agnus castus (Vitex Agnus castus L.) dried fruits powder - 150 mg, Indole-3 carbinol extracted from Broccoli (Brassica oleracea) leaves - 63 mg, Green tea (Camellia sinensis) dried leaves dry extract (4:1), (standardized to 38 % of Epigallocatechin gallate) - 100 mg, Soybean (Glycine max) dried extract, standardized for 40 % Isoflavones - 30 mg	Magnesium salts of fatty acids, Capsule shell (gelatin, titanium dioxide, red iron oxide, yellow iron oxide)	Symbiofarm Sp. z o.o	Polşa	24.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Femiran (kapsul, № 30) adlı məhsul qadın sağlamlığını qorumaq məqsədilə qidanın bioloji fəal maddələrlə zənginləşdirilmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fental	Şərbət	120ml	Vitamin C (as L-Ascorbic Acid) - 50 mg, Iron (as Ferrus gluconate) - 30 mg, Folic Acid (as Calcium L-Methyl Folate) – 0.175 mg, Vitamin B12 – 0.0015 mg	Distilled Water, Glycerin, Sucralose, Orange Flavor Potassium sorbate	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	30.12.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fental (Şərbət 120 ml) adlı məhsul dəmir və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklci maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Fezmin	Tablet	4 x 10	Helichrysum arenarium flower dry extract - 150 mg, Anethum graveolens fruit dry extract - 100 mg, Mentha piperita leaf dry extract - 50 mg, Melissa officinalis leaf dry extract - 40 mg, Matricaria chamomilla flower dry extract - 50 mg	Lactose monohydrate	Roslina Karpat	Ukrayna	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fezmin (tablet, №940) adlı məhsul hazm sistemini fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fisedan	Tablet	3 x 10	Melissa officinalis leaf dry extract - 100 mg, Valeriana officinalis root dry extract - 100 mg, Magnesium sulfat heptahydrate - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 3 mg	Maltodextrin, Magnesium sats of fatty acids, Tri calcium phosphate	Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	27.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fisedan (tablet, №930) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fitolaks	Çeynəmə tablet	1 x 20	Extract folium Cassia acutifolia, Cassia senna, Cassia angustifolia (the content of anthracene derivatives in terms of chrysophanic acid) - 105 mg, Powder fructus Armeniaca vulgaris (Prunus armeniaca) - 170 mg, Extract folium Plantago lanceolate, Plantago major, Plantago media - 7.5 mg, Extract fructus Aneth graveolens - 0.1 mg	Fructose, Croscarmellose sodium, Silicon dioxide colloidal, Calcium stearate or Magnesium stearate, Natural flavor Strawberry, Microcrystalline cellulose	Evalar QSC	Rusiya	12.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitolaks (çeynəmə tablet, №920) adlı məhsul bağırsağ peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda tərkib hissəsi rəyə əsasən tərtib olunsun. "İslətmə təsir" ifadəsi silinsin. İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaya əsasən tərtib olunsun.□
Fitolaks konsentrat	məhlul	100ml	Concentrated Pluma juice - 3 g, Extractum folia Cassia acutifolia (Cassia senna)(20%) including anthracene derivatives in terms of chrysophanic acid - 3.4 g, Extractum fruit Foeniculum vulgare - 1.2 g, Extractum bark Rhamnus frangula - 0.2 g	Glycerol, Fructose, Citric acid, Natural "Apricot" flavor, Sodium benzoate, Potassium sorbate, Water	Evalar QSC	Rusiya	25.01.2022	Müsbət	Taqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fitolaks konsentrat (məhlul, 100 ml) (Seriya nömrəsi: 0276067, istehsal tarixi: 21.04.2021, son istifadə tarixi: 21.04.2024) adlı məhsul bağırsağ peristaltikasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Flobronx	Daxilə qəbul üçün məhlul	150 ml	Thymus vulgaris herb liquid extract - 85 mg, Althea officinalis root liquid extract - 85 mg, Plantago lanceolata leaf dry extract - 45 mg, Zinc (as Zinc sulfate 12.7 mg) - 5.13 mg	Ascorbic acid, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Glycerin, Citric acid monohydrate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Flobronx (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul bağıram ifrazını asanlaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Flomixol	Kapsul	1	Silybum marianum seed dry extract – 350 mg, Helichrysum arenarium flower dry extract – 60 mg, Nigella sativa seed dry extract – 30 mg, Curcuma longa rhizome powder – 10 mg	Capsule shell: Gelatin, Glycerine, Water	Bakfarm MMC	Azərbaycan	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Flomixol (kapsul, №50) adlı məhsul qaraciyər fəaliyyətini yaxşılaşdırmaq məqsədilə istifadə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
FoBrain	Şərbət	150ml	Phosphatidylserine - 50 mg, Phosphatidylcholine - 40 mg, L - Glutamine - 50 mg, Arginine aspartate - 100 mg	Deionized water, Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate	Alisa İlaç Gıda Kosmetik San. Tic. Ltd. Şti	Türkiyə	11.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən FoBrain (şərbət, 150 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aloe Berry Nectar	daxilə qəbul üçün gel	1000 ml	Stabilized Aloe vera gel - 90.3027 %, Natural Cranberry and apple juice concentrates 1.77%, Ascorbic acid 0.16%, Tocopherol 0.004%	Fructose, Natural Cranberry and apple juice concentrates, Ascorbic acid, Tocopherol, Sorbitol, Citric acid, Potassium sorbate, □ Sodium benzoate, Xanthan gum	Aloe Vera of America, Inc	ABŞ	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Berry Nectar (daxilə qəbul üçün gel, 1000 ml) (Seriya nömrəsi: 290321A, istehsal tarixi: 01.03.2021, son istifadə tarixi: 01.03.2025) adlı məhsul immuniteti möhkəmləndirmək üçün, vitaminlər, aminturşulan və fermentlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Forever Aloe Vera gel	məhlul	1000 ml № 1	Aloe Vera gel - 232.3099 g	Sorbitol, Ascorbic acid, Citric acid, Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Tocopherol	Aloe Vera of America, Inc	ABŞ	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aloe Vera Gel (gel, 1000 ml) adlı məhsul (Seriya nömrəsi: 130721, istehsal tarixi: 13.07.2021, son istifadə tarixi: 13.07.2025) orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Aрги+	toz	1(10q)x30	L-Arginine - 5.1 g (5 g), Ascorbic Acid - 84 mg (Vitamin C 80 mg), Menaquinone-7 - 8 mg (Vitamin K2 20 mcg), Cholecalciferol - 2.24 mg (Vitamin D3 200 IU), Pyridoxine Hydrochloride - 1.505 mg (Vitamin B6 1.4 mg), Cyanocobalamin - 0.275 mg (Vitamin B12 2.5 mcg), Folic Acid - 0.244 mg (200 mcg), Proprietary Forever® Fruit Blend (Grape Skin Extract (Vitis vinifera L.) - 43 mg, Pomegranate Extract (Punica granatum L.) - 6.9 mg, Red Grape Extract (Vitis vinifera L.) - 8.9 mg., Black Currant Juice Powder (Ribes nigrum L.) - 8.9 mg, Elderberry Juice Powder (Sambucus nigra L.) - 8.86 mg, Raspberry Juice Powder (Rubus idaeus L.) - 8.86 mg, Morello Cherry Juice Powder (Prunus cerasus L.) - 8.86 mg, Blackberry Juice Powder (Rubus fruticosus L.) - 8.86 mg, Blueberry Juice Powder (Vaccinium corymbosum L.) - 8.86 mg) – 114 mg	Citric Acid Acid, Maltodextrin, Natural Mixed Berry Flavor, Silicon Dioxide, Xylitol, D-Ribose, Sucralose, Monopotassium Phosphate	Forever Nutraceutical, LLC	ABŞ	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Aрги+ (1 paketin (300 q) içərisində: toz, paket (10 q № 30) adlı məhsul (Seriya nömrəsi: 240321A, istehsal tarixi: 24.03.2021, son istifadə tarixi: 24.03.2023) immuniteti möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməklə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Forever Calcium	Tablet	1	Calcium (as Dicalcium malate) - 1000 mg, Magnesium (as Magnesium oxide, Dimagnesium malate) - 400 mg, Vitamin C (as Calcium ascorbate) - 60 mg, Zinc (as Zinc Glycinate chelate) - 6 mg, Manganese (as Manganese Glycinate chelate) - 2 mg, Copper (as Copper Glycinate chelate) - 1 mg, Vitamin D (as Cholecalciferol) - 20 mcg (800 IU)	Silicified Microcrystalline cellulose, Croscarmellose sodium, Stearic acid, Sodium Carboxymethylcellulose, Dextrin, Natural vanilla flavor, Dextrose, Medium chain triglycerides, Trisodium citrate	Forever Nutraceutical, LLC	ABŞ	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Calcium (tablet №90) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Garlic-Thyme	Kapsul	1	Thyme powdered (leaves) – 50 mg, Odorless Garlic concentrate liquid (bulb) – 10 mg	Canola oil, Lecithin, Beeswax, Gelatin, Glycerin, Purified water, Carob extract	Forever Nutraceutical, LLC	ABŞ	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Garlic-Thyme (kapsul, № 100) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever iVision	Yumsaq gel kapsullar	1	Lutemax-Marigold flower (Tagetes erecta) extract (Sunflower oil, Lutemax-Marigold flower (Tagetes erecta) extract, Tocopherol-rich extract (E 306)) - 55 mg (Lutein 10 mg, Zeaxanthin 2 mg), Ascorbic acid - 52.1565 mg (Vitamin C 40 mg), D-Alpha-Tocopherol (D-Alpha-Tocopherol, Soybean oil) – 26.8657 mg (Vitamin E 15 mg α-TE), Bilberry fruit (Vaccinium myrtillus) extract 10% Anthocyanins (Bilberry fruit (Vaccinium myrtillus) extract 10% Anthocyanins, Maltodextrin) - 16.50 mg (Bilberry fruit extract 15 mg), Carrot (Daucus carota subsp. Sativus) seed oil (Carrot (Daucus carota subsp. Sativus) seed oil, Canola oil and Sunflower oil) - 14 mg, Zinc oxide - 8.2151 (Zinc 6 mg), Beta carotene (Corn oil, Beta carotene, Di-alpha-tocopherol (E307)) - 3 mg (Vitamin A 125 mcg RE)	Sunflower oil, Gelatin (E441), Glycerol (E422), Beeswax (E901), Purified water, Black Carrot (Daucus carota subsp. Sativus) juice (Black Carrot juice, Citric acid (E330), Potassium sorbate (E202))	Forever Nutraceutical, LLC	ABŞ	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever iVision (kapsul, № 60) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Lite Ultra Vanilla	toz	375 q	Soy Protein Isolate - 19,708.53 mg (Phosphorus 140 mg, Calcium 75 mg), Dicalcium Phosphate - 860 mg (Calcium 200 mg, Phosphorus 152 mg), Disodium Phosphate - 50 mg (Phosphorus 8 mg), Ascorbic acid - 39 mg (Vitamin C 30 mg), D-alpha-tocopheryl acetate - 27.83 mg (Vitamin E 11 mg), Biotin - 19.50 mg (Vitamin B7 150 mcg), Niacinamide - 12.6518 mg (Vitamin B3 10 mg), Vitamin A palmitate - 12.6316 mg (Vitamin A 632 mcg), Zinc oxide - 7.5 mg (Zinc 6 mg), D-calcium pantothenate - 5.75 mg (Vitamin B5 4 mcg), Potassium iodide - 5.25 mg (Iodine 52 mcg), Cholecalciferol - 1.68 mg (Vitamin D3 3 mcg), Pyridoxine hydrochloride - 1.38 mg (Vitamin B6 1 mg), Thiamine hydrochloride - 0.83 mg (Vitamin B1 0.6 mg), Riboflavin - 0.35 mg (Vitamin B2 0.26 mg), Chromium chloride - 0.3138 mg (Chromium 60 mcg), Folic acid - 0.3 mg (Vitamin B9 200 mcg), Cyanocobalamin - 0.27 mg (Vitamin B12 1.8 mcg), Sodium selenite - 0.1 mg (Selenium 35 mcg)	Fructose, Fructooligosaccharides, Natural Vanilla Flavor, Guar Gum, Protease Blend (Aminolein), Safflower Oil, Soy Lecithin, Sucralose, Beta Carotene, Brewer's Yeast, Spirulina	Forever Nutraceutical, LLC	ABŞ	17.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Lite Ultra Vanilla (toz, 375 qr) (Seriya nömrəsi: 270921C, istehsal tarixi: 27.09.2021, son istifadə tarixi: 27.09.2024) adlı məhsul protein, vitamin və mineralları əlavə mənbəyi kimi idmançılar üçün tövsiyə olunan BFMQƏ olub, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Forever Royal Jelly	Tablet	1	Royal Jelly powdered - 250 mg	Sorbitol, Fructose, Citric acid, Stearic acid, Magnesium stearate, Silicon dioxide, Orange flavor	Forever Nutraceutical, LLC	ABŞ	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever Royal Jelly (tablet, № 60) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fosfon	Daxilə qəbul üçün məhlul	100 ml	Phosphatidyserine - 200 mg, Glutamine - 200 mg, Lecithin - 10 mg, L-arginine - 800 mg, Coenzyme - 25 mg, Phosphatidylcholine - 200 mg	Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Deionized water, Riboflavin	Ensa MNS GIDA Tədqiqatçıları Üretimi və Araşdırma Mərkəzi	Türkiyə	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fosfon (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul MSS-nin faaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Fulan	Şərbət	100ml	Matricaria recutita flower soft extract – 3 ml, Origanum vulgare herb soft extract – 3 ml, Plantago major leaf soft extract – 14 ml, Thymus vulgaris herb soft extract – 14 ml, Malva sylvestris flower and leaf soft extract – 14 ml, Mentha piperita leaf liquid extract – 5 ml	Sucrose, Sodium benzoate, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bəyaz Flora" MMC	Azərbaycan	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Fulan (şərbət, 100 ml) adlı məhsul yuxarı tənəffüs yollarının faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gamma boğaz ağrısı və öskürək əleyhinə bitki mənşəli pastillər (Bal və limon dadı ilə)	Pastil	2 x 12	Piper longum fruit extract – 25 mg, Alpinia galanga rhizome extract – 20 mg, Glycyrrhiza glabra root extract – 20 mg, Zingiber officinale rhizome extract – 10 mg, Phyllanthus emblica fruit extract – 10 mg, Ocimum basilicum leaves extract – 5 mg, Adhatoda vasica leaves extract – 5 mg, Mentha viridis leaves extract – 7 mg.	Citric acid, Sugar, Liquid glucose, Tatzine, Lemon flavour, Honey flavour, Purified water	Ananta Medicare Ltd	Hindistan	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gamma boğaz ağrısı və öskürək əleyhinə bitki mənşəli pastillər (Bal və limon dadı ilə) (pastil № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gamma boğaz ağrısı və öskürək əleyhinə bitki mənşəli pastillər (Nanə dadı ilə)	Pastil	2 x 12	Piper longum fruit extract – 25 mg, Alpinia galanga rhizome extract – 20 mg, Glycyrrhiza glabra root extract – 20 mg, Zingiber officinale rhizome extract – 10 mg, Phyllanthus emblica fruit extract – 10 mg, Ocimum basilicum leaves extract – 5 mg, Adhatoda vasica leaves extract – 5 mg, Mentha viridis leaves extract – 7 mg	Citric acid, Sugar, Liquid glucose, Brilliant blue, Mint flavour, Purified water	Ananta Medicare Ltd	Hindistan	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gamma boğaz ağrısı və öskürək əleyhinə bitki mənşəli pastillər (Nanə dadı ilə) (pastil № 24) adlı məhsul yuxarı tənəffüs orqanlarının faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapiyə dozalarından yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gammafertil	Tablet	6 x 10	L-carnitine L-tartrate - 300 mg, L-arginine - 250 mg, Glutathione - 40 mg, Zinc oxide (Zinc - 22.5 mg) - 28 mg, Vitamin E acetate standardized 50% (Vitamin E - 36 mg) - 72 mg, Coenzyme Q10 - 15 mg, Folic acid - 0.4 mg, Sodium selenite (Selenium - 27.4 mcg) - 0.06 mg, Vitamin B12 - 2 mcg	Cellulose, Maltodextrin, Acetylated starch, Talc, Hydroxypropyl cellulose, Silicon dioxide, Glycerol, Magnesium salts of fatty acids, Shellac with ammonium hydroxide, Iron oxides, Titanium dioxide	Grifar Chemical S.R.L.	İtaliya	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gammafertil (tablet №60) (Seriya:1529, istehsal tarixi:01.09.2021, Son istifadə tarixi:01.09.2024) adlı məhsul fiziki və zehni yorğunluq zamanı, reproduktiv funksiyaları yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Ginkgo biloba Evalar	Tablet	2 x 20	Ginkgo biloba folium dry extract (the amount of flavonol glycosides is not less than 22-27%) - 40 mg, Glycine - 25 mg	Colloidal silicon dioxide, Croscarmellose sodium, Calcium stearate, Microcrystalline cellulose, Tablet coating (Hydroxypropylmethylcellulose, Titanium dioxide, Iron oxide brown, Iron oxide red, Polysorbate - 80, Polyethylene glycol, Purified water)	Evalar QSC	Rusiya	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ginkgo biloba Evalar (tablet, №940) adlı məhsul beyin qan dövranını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları və dozaya uyğun olaraq göstərilin.
Gold Standard 100% Whey Double Rich Chocolate	toz	2.27 kq	Protein Blend (Whey Protein Isolate, Whey Protein Concentrate, Whey Peptides) – 24 g	Cocoa powder (Processed with Alkali), Natural & Artificial Flavor, Acesulfame Potassium, Lactase.	Optimum Nutrition Inc	ABŞ	10.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Whey Double Rich Chocolate (toz 2.27 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Gold Standard 100% Whey Double Rich Chocolate	toz	907 q	Protein Blend (Whey Protein Isolate, Whey Protein Concentrate, Whey Peptides) – 24 g	Cocoa powder (Processed with Alkali), Natural & Artificial Flavor, Acesulfame Potassium, Lactase.	Optimum Nutrition Inc	ABŞ	10.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gold Standard 100% Whey Double Rich Chocolate (toz 907 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Harma-L	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Melissa officinalis leaf extract - 56 mg, Passiflora incarnata herb extract - 50 mg, Crataegus sp.flower extract - 25 mg, Valeriana officinalis root extract - 10 mg	Deionized water, Potassium sorbate, Sodium benzoate	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Harma-L (Daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Hepatrin	Kapsul	2 x 15	Lipoid C-30 (Lecithin) - 180 mg, including Silymarin not less (Silybium marianum extract) - 40 mg, Cynara scolymus (Artichoke) extract - 90 mg, Vitamin E not less than (as α-tocopherol acetat 50% - 10 mg TE, Vitamin B6 not less than (as Pyridoxine hydrochloride) - 2.0 mg, Vitamin B1 not less than (as Thiamine hydrochloride) - 1.5 mg, Vitamin B2 not less than (Riboflavin) - 1.8 mg	Magnesium stearate, Colloidal silica dioxide, Rice starch, Capsule shell (Titanium dioxide, Gelatin, Iron oxide)	Evalar QSC	Rusiya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Hepatrin (kapsul, № 30) (Seriya nömrəsi: 0171147, istehsal tarixi: 01.07.2021, son istifadə tarixi: 01.07.2024) adlı məhsul qaraciyərin və öd yollarının funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
HPR with peach flavor	sorma tablet	1	Folia Cynara Carunculosa extract - 2.5 mg, Taraxacum officinale root extract - 2.5 mg, Silybium marianum seed extract - 2.4 mg, Curcuma longa root extract - 2.4 mg, Prunus persica fruit - 2.4 mg, Persea fruit - 2.4 mg, Vitis vinifera fruit - 2.4 mg	göstərilənməmişdir	MP KSS S.R.L.	Moldova	27.01.2022	Müsbət	Ekspertizaya təqdim olunan SLD with mint-pear flavor (sorma tablet №30) məhsuluna dair nümunə (qəbalaşma və istifadə üzrə təlimat) və natamam normativ sənədlər (HACCP və ya GMP sertifikatları, istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri) BFMQƏ tələblərinə uyğun deyil. Təqdim olunan uyğunluq sertifikatında adı çəkilən məhsulun qida məhsulu olması haqqında məlumat bildirilsə də, bu tərkiblərdə və formada olan müxtəlif məhsullar AEM tərəfindən BFMQƏ kimi rəy almışdır, lakin buna baxmayaraq, məhsulun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
ICE with mint flavor	sorma tablet	2x15	Matricaria recutita flower extract - 2.9 mg, Glycyrrhiza glabra root extract - 2.9 mg, Filipendula ulmaria leaf extract - 2.8 mg, Aloe vera leaves gel - 2.8 mg, Hippophae rhamnoides fruit extract - 2.8 mg, Carrot extract - 2.8 mg	göstərilənməmişdir	MP KSS S.R.L.	Moldova	24.01.2022	Müsbət	Ekspertizaya təqdim olunan ICE with mint flavor (sorma tablet №30) məhsuluna dair nümunə (qəbalaşma və istifadə üzrə təlimat) və natamam normativ sənədlər (HACCP və ya GMP sertifikatları, istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri) BFMQƏ tələblərinə uyğun deyil. Təqdim olunan uyğunluq sertifikatında adı çəkilən məhsulun qida məhsulu olması haqqında məlumat bildirilsə də, bu tərkiblərdə və formada olan müxtəlif məhsullar AEM tərəfindən BFMQƏ kimi rəy almışdır, lakin buna baxmayaraq, məhsulun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İlozar	məhlul	10ml	Lactobacillus reuteri LR92 (DSM 26866) - 1x10 <sup>8</sup> viable cells	Sunflower oil, Silicon dioxide	O.F.I. OFFICINA Farmaceutica Italiana S.p.A	İtaliya	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İlozar (məhlul 10 ml) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmun10	Kapsul	1	Echinacea purpurea herb dry extract - 40 mg, Glycyrrhiza glabra root and rhizoma dry extract - 40 mg, Rosa canina fruit dry extract - 40 mg, Eleutherococcus senticosus rhizoma dry extract - 40 mg	Corn starch, Capsule (gelatin, glycerin, water).	Herba Flora MMC	Azərbaycan	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmun10 (kapsul №60) adlı məhsul immün sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmuno Bron	Tablet	3 x 10	Beta glucan - 150 mg, Vitamin C - 120 mg, Vitamin D3 - 10 mcg, Riboflavin 5-phosphate (Vitamin B2 - 0.78 mg) - 1 mg, Pyridoxine hydrochloride (Pyridoxine - 1.15 mg) - 1.4 mg, Vitamin B9 - 100 mcg, Vitamin B12 - 2.5 mcg, Vitamin B7 - 20 mcg, Calcium D-pantothenate (Vitamin B5 - 5.49 mg) - 6 mg, Ferrous gluconate (Iron - 0.063 mg) - 0.5 mg, Sodium selenite (Selenium - 98.74 mcg) - 150 mcg, Zinc sulphate (Zinc - 25 mg) - 62 mg	Sodium benzoate	Vitamin Grup İlaç Makina Kosmetik Biotekstil və Tanım Ürünleri Gıda Turizm İth. İhr. Sən. və Tic. Ltd. Şti	Türkiyə	28.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuno Bron (tablet, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
İmmuno Flora	Kapsul	1 x 10	Saccharomyces boulardii – 250 mg (5×10 <sup>9</sup> CFU), Zinc sulfate - 17.6 mg (Zinc 4 mg), Inulin – 10 mg	Microcrystalline cellulose, Magnesium stearate, Capsule: gelatin, pigment: titanium dioxide, yellow quinoline, blue patented V, crimson 4R.	Amateg ƏMC	Belarus	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İmmuno Flora (kapsul №10) adlı məhsul bağışaq mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İntestamax	Şərbət	120 ml	Diyastase - 65 mg, Pepsin - 10 mg, Pancreatin - 25 mg	Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water	Sunmed İlaç Kosmetik və Gida Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İntestamax (şərbət, 120 ml) adlı məhsul hazım prosesini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydaları və dozə rəyə uyğun olaraq göstərilir.
iReju-Deep	inyeksiya üçün gel	1.1ml	Cross-linked Sodium hyaluronate 24mg/ml, Lidocaine hydrochloride hydrate (lidocaine hydrochloride) (3mg as lidocaine hydrochloride) 3.2mg/ml, Sodium chloride 7.4mg/ml, Sodium phosphate monobasic dihydrate 1.26mg/ml, Sodium phosphate dibasic dihydrate 0.46mg/ml, Sterile water for injection To make 1ml	Ayrı geyd edilməyib	Biobijou Co., LTD	Canubi Koreya	10.12.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "iReju-Deep, inyeksiya üçün gel, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. QEYD: Qablaşma üzərində istehsalçı adının geyd edilməsi zəruridir.
iReju-Eye	inyeksiya üçün gel	1.1ml	Cross-linked Sodium hyaluronate 24mg/ml, Lidocaine hydrochloride hydrate (lidocaine hydrochloride) (3mg as lidocaine hydrochloride) 3.2mg/ml, Sodium chloride 7.4mg/ml, Sodium phosphate monobasic dihydrate 1.26mg/ml, Sodium phosphate dibasic dihydrate 0.46mg/ml, Sterile water for injection To make 1ml	Ayrı geyd edilməyib	Biobijou Co., LTD	Canubi Koreya	10.12.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "iReju-Eye, inyeksiya üçün gel, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. QEYD: Qablaşma üzərində istehsalçı adının geyd edilməsi zəruridir.
iReju-Shape	inyeksiya üçün gel	1.1ml	Cross-linked Sodium hyaluronate 24mg/ml, Lidocaine hydrochloride hydrate (lidocaine hydrochloride) (3mg as lidocaine hydrochloride) 3.2mg/ml, Sodium chloride 7.4mg/ml, Sodium phosphate monobasic dihydrate 1.26mg/ml, Sodium phosphate dibasic dihydrate 0.46mg/ml, Sterile water for injection To make 1ml	Ayrı geyd edilməyib	Biobijou Co., LTD	Canubi Koreya	10.12.2021	Müsbət	Ekspertizaya təqdim olunmuş "iReju-Shape, inyeksiya üçün gel, 1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə" adlı məhsul kosmetologiyada dodaqların korreksiyası üçün tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. QEYD: Qablaşma üzərində istehsalçı adının geyd edilməsi zəruridir.
İstoki Çiştöti	Kapsul	3	Formula 1 composition: Echinacea purpurea herb dry extract (Including hydroxy-cinnamic acid - 0.76 mg) - 33 mg, Trifolium pratense herb powder - 26.3 mg, Cassia acutifolia (Including anthraquinone - 4.8 mg) fruit dry extract - 24 mg, Polygonum aviculare herb powder - 23.2 mg, Bupleurum aureum herb powder - 22.4 mg, Hypericum perforatum herb powder - 22.4 mg, Hedysarum neglectum root powder - 22.4 mg, Arctium lappa root powder - 22.4 mg, Glycyrrhiza glabra root powder - 22.4 mg, Arctostaphylos uva-ursi leaf powder - 22.4 mg, Tanacetum vulgare flower powder - 11.3 mg, Comarum palustre root powder - 11.3 mg, Ribes nigrum leaf powder - 11.3 mg, Equisetum arvense herb powder - 11.3 mg, Thymus sepyllum herb powder - 11.3 mg, Sanquisorba officinalis root powder - 11.3 mg, Vaccinium vitis-idaea leaf powder - 11.3 mg Formula 2 composition: Nasturtium officinale aerial parts dry extract - 150 mg, Silybum marianum fruit dry extract (Including silybin - 21 mg) - 70 mg, Thea chinensis leaf dry extract (Including catechines - 20 mg) - 50 mg, Arctium lappa root powder - 50 mg, Helichrysum arenarium flower powder - 20 mg, Potentilla fruticosa leaf and flower dry extract (Including catechines - 4 mg) - 10 mg Formula 3 composition: Vitamin-mineral Premix RUS30535 (Vitamin A - 183 mcg, Vitamin E - 14.3 mg, Vitamin C - 65.7 mg, Beta-carotene - 1 mg, Zinc - 2.9 mg, Copper - 0.29 mg, Selenium - 7 mcg) - 130 mg, Thymus serpyllum herb powder - 61 mg, Rosa majalis fruits dry extract - 60 mg, Citrus paradisi seed dry extract - 38.5 mg, Vitis vinifera seed dry extract (Including polyphenols - 18.2 mg) - 26 mg, Thea chinensis leaf dry extract (Including catechines - 10.4 mg) - 26 mg, Manganese aspartate (Including manganese - 1.03 mg) - 6.5 mg, Retinyl acetate (Including vitamin A - 344 mcg) - 2 mg	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən İstoki Çiştöti (kapsul №180) adlı məhsul orqanizmin zərərli maddələrdən təmizlənməsi üçün tövsiyə olunan antioksidant təsirə malik BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Tərkib rəyə (tərkibə aid sənədə) müvafiq olaraq qeyd edilmişdir.
Kaldemin	Kapsul	1	Ferrous fumarate – 85.19 mg (eq. to 28 mg elemental Iron), Folic acid - 400 mcg, Vitamin C (Ascorbic Acid) - 80 mg	Maltodextrin, Magnesium Stearate, Capsule shell (gelatin, titanium dioxide, yellow iron oxide)	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kaldemin (kapsul №30) adlı məhsul dəmir və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yerli həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kalmix	Tablet	4 x 10			Vitamin Grup İlaç Makina Kosmetik Bitkisel və Tərm Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	07.01.2022	Xitam verilen mürcəclətlər	"İnam Life MMC" tərəfindən ünvanlanmış 28.10.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kosmetik Bitkisel və Tərm Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti" şirkətinin istehsalı olan EXPKLMX-0921 seriyə nömrəli Kalmix (kapsul, №40) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin sətliyi 5.96 Kpa (9.0 – 12.0 Kpa) aşkar olunmuşdur ki, bu da NS-də göstərilənlərlə uyğun gəlmir. Yuxarıda göstərilənlərə nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
KanoPlus	Kapsul	2 x 10	Zingiber officinalis rhizome dry extract - 75 mg, Rubus idaeus leaf dry extract - 100 mg, Leonurus cardiaca L. herb dry extract - 150 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 5 mg, Magnesium oxide (eq. to 61 mg Magnesium) - 100 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate, Natural gelatin	Sunmed İlaç Kozmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	11.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KanoPlus (kapsul, № 20) adlı məhsul hazm sisteminin normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: Köməkçi maddələr siyahısı rəyə uyğun olaraq (istehsalçı tərəfindən təqdim edilmiş sənədə əsasən) tərtib edilmiş.
Karas	Kapsul	3 x 10	Fish oil - 700 mg (EPA - 180 mg, DHA - 120 mg)	Gelatin, Deionized water, Glycerine (E422), Orange aroma	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Karas (kapsul №30) adlı məhsul omega-3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri haddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
KardioAktiv®	Tablet	2 x 20	Crataegus monogyna leaf and flower extract - 200 mg, Potassium asparaginate - 75 mg, Magnesium asparaginate - 75 mg	Croscarmellose sodium, Calcium stearate, Silica dioxide colloidal, Microcrystalline cellulose, Hydroxypropylmethylcellulose, Polysorbate 80, Polyethylene glycol, Titanium dioxide, Iron oxide	Evalar QSC	Rusiya	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən KardioAktiv® (tablet, № 40) (Seriya nömrəsi: 0183132; İstehsal tarixi: 06.08.2021; Son istifadə tarixi: 01.03.2023) adlı məhsul ürək azələsinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Kombilak	Kapsul	2 x 15	Lactobacillus bulgaricus Lb-87 - ATCC SD68 33 – 1 x 10 <sup>9</sup> CFU, Lactobacillus rhamnosus GG - ATCC 531 03 – 1 x 10 <sup>9</sup> CFU, Bifidobacterium lactis Bi-04 - ATCC SD5219 – 1.5 x 10 <sup>9</sup> CFU, Vitamin B3 - 16 mg, Vitamin B1 – 1.1 mg, Vitamin B2 – 1.4 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 – 1.4 mg, Vitamin B12 – 2.5 mcg, Folic acid - 200 mcg	Dried corn starch, Silicon dioxide, Magnesium salts of fatty acids, Food gelatine	Erbozeta S.p.A (LOGUS PHARMA S.r.l üçün)	San-Marino	30.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Kombilak ( kapsul № 30) adlı məhsul (Seriya nömrəsi: U358 , istehsal tarixi: 01.09.2021, son istifadə tarixi: 01.03.2023) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Krampos	Şərbət	100 ml	Carum carvi fruit distillate – 5.11 ml, Anisum vulgare fruit distillate – 7.67 ml, Matricaria recutita flower liquid extract – 12.78 ml, Mentha piperita leaf distillate – 10.22 ml, Foeniculum vulgare fruit distillate – 10.22 ml	Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422)	Herba Flora MMC	Azərbaycan	24.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Krampos (şərbət 100 ml) adlı məhsul hazm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lakto-filtrum Eko	Tablet	4 x 15	Hydrolysed lignin - 342.11 mg, Lactulose - 101.01 mg	Fructooligosaccharides, Potato starch, Croscarmellose sodium, Magnesium stearate	ASC AVVA RUS	Rusiya	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lakto-filtrum Eko (tablet, №60) (Seriya nömrəsi: 90521 , istehsal tarixi: 01.05.2021, son istifadə tarixi: 01.05.2024) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lakto-filtrum Eko	Tablet	4 x 15	Hydrolysed lignin - 342.11 mg, Lactulose - 101.01 mg	Fructooligosaccharides, Potato starch, Croscarmellose sodium, Magnesium stearate	ASC AVVA RUS	Rusiya	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lakto-filtrum Eko (tablet, №60) (Seriya nömrəsi: 90521 , istehsal tarixi: 01.05.2021, son istifadə tarixi: 01.05.2024) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LaMega	Şərbət	150 ml	Fish Oil - 600 mg (Total omega 3 oil fats - 420 mg, EPA (Eicosapentaenoic acid) - 108 mg, DHA (Docosahexaenoic acid) - 72 mg), Biotin (D-Biotin) - 50 mcg, Vitamin A (as Retinol) - 400 IU, Zinc (as Zinc Gluconate) - 4 mg, Folic Acid (as Calcium L-methylfolate) - 50 mcg, Vitamin D3 (Cholecalciferol) - 5 mcg	Distilled Water, Glycerin, Sucralose, Orange Flavor, Potassium Sorbate	Bereket İlaç Kozmetik A.Ş; qablaşdırılıb FITOLAB MMC(Azərbaycan Respublikası)	Türkiyə	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LaMega (şərbət 150 ml) adlı məhsul omega 3 yağ turşularının, bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri haddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
LaMix	Şərbət	150 ml	Vitamin C (as L-Ascorbic Acid) - 100 mg, Ferrous gluconate - 10 mg, Vitamin E (as Alpha tocopherol) - 7 mg, Zinc sulfate – 12.35 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 1 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin A (as Retinyl palmitate) – 0.2 mg, Folic Acid (as Calcium L-methylfolate) - 0.1 mg, Iodine (as Sodium iodide) - 50 mcg, Selenium (as L-Selenomethionine) – 25 mcg	Distilled Water, Glycerin, Sucralose, Orange Flavor, Potassium Sorbate	Bereket İlaç Kozmetik A.Ş; qablaşdırılıb FITOLAB MMC(Azərbaycan Respublikası)	Türkiyə	28.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən LaMix (şərbət 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri haddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lanobron	Şərbət	100 ml	Thymus vulgaris herb liquid extract – 1.5 ml, Malva sylvestris flower and leaf liquid extract - 1.5 ml, Althaea officinalis root liquid extract – 1 ml, Origanum vulgare herb liquid extract – 0.6 ml	Sucrose, Sodium benzoate, Purified water	Blyan Products MMC	Azərbaycan	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lanobron (şərbət, 100 ml) adlı məhsul bağırsağ ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Latent	Şərbət	150 ml	Cucurbita Pepo seed dry extract - 50 mg, Allium sativum bulb dry extract - 50 mg, Tanacetum parthenium flower dry extract - 30 mg, Cynara scolymus leaf extract - 30 mg, Rhamnus frangula bark dry extract - 30 mg, Thymus vulgaris leaf dry extract - 20 mg, Zingiber officinale rhizome dry extract - 20 mg, Juglans nigra seed dry extract - 10 mg, Szygium aromaticum bud dry extract - 10 mg	Deionized water, Xanthan Gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	21.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Latent (şərbət, 150 ml) adlı məhsul qurd invazyasına qarşı qidani bioloji fəal maddələrlə zənginləşdirilmiş qıdın tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimat və qablaşma eskizində bitkilərin vaxtının tərtibi göstərilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Lenoks	Kapsul	4 x 15	Selenium (as Sodium selenite) - 110 mcg	Capsule shell: (Gelatin, Titanium dioxide, Brilliant blue FCF, Tartrazine), Lactose monohydrate, Microcrystalline cellulose, Calcium stearate	Bioterra MMC	Belarus	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lenoks (kapsul, №60) adlı məhsul selen elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lineres	Tablet	4 x 10	Valeriana officinalis root dry extract - 100 mg, Leonurus cardiaca herb dry extract - 100 mg, Melissa officinalis leaf dry extract - 100 mg, Humulus lupulus strobile dry extract - 90 mg	Lactose monohydrate	Roslina Karpat	Ukrayna	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lineres (tablet, № 40) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstifadə üzrə təlimatda istifadə qaydaları və dozaya uyğun olaraq göstərilir.
Liveril	Tablet	5 x 6	Betacarotene (as Natural Betacarotene 20% CWD Powder - 5 mg) - 1 mg, Vitamin D (as Vitamin D3 (500 IU/mg)EC - 0.8 mg) - 10 mcg, Vitamin E (as Vitamin E DL-Alpha Tocopheryl Acetate 50% - 44.7 mg) - 15 mg, Silymarine - 140 mg, Niacin (Vitamin B3)(as Nicotinamide) - 9 mg, Ascorbic Acid (as Ascorbic Acid HPMC (97%) - 77.3 mg) - 75 mg, L-Carnitine Tartrate - 50 mg, Choline Bitartrate (as Choline Bitartrate with 1% SiO2 - 50.5 mg) - 50 mg, Inositol - 50 mg, N-Acetyl Cysteine - 50 mg, L-Lysine (L-Lysine Monohydrochloride - 31.2 mg) - 25 mg, L-Ornithine Hydrochloride - 50 mg, L-Glutathione - 15 mg, Pantothenic Acid (as Calcium D-Pantothenate - 10.9 mg) - 10 mg, Copper (as Copper Sulphate dried - 1.4 mg) - 0.5 mg, Zinc (as Zinc Sulphate Monohydrate - 20.6 mg) - 7.5 mg, Manganese (as Manganese Sulphate Monohydrate - 6.2 mg) - 2 mg, Thiamin (as Thiamine Mononitrate - 6.2 mg) - 5 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride - 6.1 mg) - 5 mg, Iron (as Ferrous fumarate - 9.1 mg) - 3 mg, Riboflavin (Vitamin B2) - 3 mg, Coenzyme -O10 - 2.5 mg, Folic Acid - 250 mcg, Selenium (as Sodium Selenate Anhydrous - 179.4 mg) - 75 mcg, Cyanocobalamin (as Cyanocobalamin (Vitamin B12) Coated 0.5% - 3 mg) - 15 mcg, Artichoke extract - 50 mg	Microcrystalline Cellulose, D-Calcium Phosphate, Polyvinylpyrrolidone, Magnesium Stearate, Croscarmellose Sodium, Syloid- (Colloidal Silica, Silicon Dioxide), Potato Starch, Purified Talc, Magnesium Silicate Prep, Disodium Edetate, Polyvinylpyrrolidone, Ascorbic Acid, Starch (Pregelatinised Maize Starch), Tartaric Acid, Polysorbate 80, Ethyl cellulose, Stearic Acid, Insta Moistshield IC-MS-6950, Ready mix Wincoat WT-03224, Black	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Boyük Britaniya	28.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Liveril (tablet №30) adlı məhsul qaraciyərin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsulun istifadə qaydası rəyə müvafiq olaraq qeyd edilmişdir.
Loksal	Şərbət	150ml	Althaeae officinalis root dry extract – 100 mg, Thymus vulgaris herb dry extract – 50 mg, Plantago major leaf dry extract – 100 mg, Vitamin C (as Ascorbic acid) – 100 mg, N-Acetylcysteine – 50 mg, Zinc (as Zinc gluconate) – 10 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Loksal (şərbət 150ml ) adlı məhsul tanaffüs sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapeutik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lorefa	Şərbət	150 ml	Iron(II) sulfate – 40 mg, Folic acid – 400 mcg, Vitamin C (as L-ascorbic acid) - 200 mg, Vitamin B12 (as Cyanocobalamin) – 6 mcg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İmhotep İlaç Kosmetik və Gıda Tic. Ltd. Şti	Türkiyə	05.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lorefa (şərbət 150 ml) adlı məhsul dəmir, fol turşusu və vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Lütein İntensiv	Tablet	1 x 20	Vitamin C (as Ascorbic acid) - 70 mg, Niacin (as Nicotinic acid) - 20 mg, Zinc (as Zinc oxide) - 15 mg, Lutein (from Tagetes erecta extract) - 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg, Riboflavin (Vitamin B2) - 1.8 mg, Thiamin (Vitamin B1) - 1.5 mg, Zeaxanthin - 1 mg, Vitamin A (as Retinol acetate 500000 ME/g) - 1 mg	Calcium stearate, Colloidal silicon dioxide, Microcrystalline cellulose, Hydroxypropylmethylcellulose, Titanium dioxide, Natural food coloring (Curcumine), Polyethylene glycol and/or Polysorbate 80	Evalar QSC	Rusiya	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lütein İntensiv (tablet №20) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magbet	Kapsul	4 x 10	Vitamin B6 - 2.5 mg, Magnesium oxide – 105 mg	Potato starch, Microcrystalline cellulose, Calcium stearate, Gelatin capsule (composition of the gelatin capsule: gelatin, purified water, colorants: titanium dioxide, yellow quinoline, blue patented V, crimson 4R	Bioterra MMC	Belarus	12.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magbet (kapsul №94) adlı məhsul vitamin B6 və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Magnimore	Tablet	3 x 10	Magnesium acetyl taurate (ATA-Mg® branded) - 459.75 mg	Ludipress, Polyvinylpyrrolidone (E1201), Croscarmellose sodium (E468), Magnesium stearate (E470b), Silicon dioxide (E551)	Vefa İlaç San. və Tic. A.Ş	Türkiyə	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Magnimore (Tablet №30) adlı məhsul Maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maksilak	Kapsul	1 x 10	Bifidobacterium longum BI-05 - 6.75 x 108 CFU, Bifidobacterium breve Bb-03 - 4.50 x 108 CFU, Bifidobacterium bifidum Bb-06 - 2.25 x 108 CFU, Lactobacillus acidophilus La-14 - 9.00 x 108 CFU, Lactobacillus rhamnosus Lr-32 - 4.50 x 108 CFU, Lactobacillus casei Lc-11 - 2.25 x 108 CFU, Lactobacillus plantarum Lp-115 - 2.25 x 108 CFU, Lactococcus lactis Ll-23 - 9.00 x 108 CFU, Streptococcus thermophilus St-21 - 4.50 x 108 CFU	Maize starch, Maize starch pregelatinized, Hydroxypropylmethylcellulose, Fructooligosaccharide, Gellan gum, Magnesium salts of fatty acids, Titanium dioxide, Silicon dioxide	Deerland Probiotics & Enzymes A/S	Danimarka	25.01.2022	Mənfi	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maksilak (kapsul, №10) adlı məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından ölkə ərazisində istifadəsi mümkün deyil. □ Bela ki, taqdim olunan sənədlərə əsasən məhsulun təhlükəsizliyinə dair nəzərdə tutulmuş əksər sınaqların yerinə yetirilməsi ölkə və xalqımız üçün düşmən sayılan ölkədə həyata keçirilmişdir. □
Maqnisan	Kapsul	4 x 10	Vitamin B6 - 2.5 mg, Magnesium oxide – 105 mg	Potato starch, Microcrystalline cellulose, Calcium stearate, Gelatin capsule (composition of the gelatin capsule: Gelatin, Purified water, colorants: Titanium dioxide, Yellow quinoline, Blue patented V, Crimson 4R)	Bioterra MMC	Belarus	28.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maqnisan (kapsul, № 40) adlı məhsul Vitamin B6 və Maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maxalim	Tablet	2 x 15	Iron fumarate - 125 mg (Iron - 40 mg), Folic acid - 300 mcg, Cyanocobalamin (Vitamin B12) - 3 mcg, Vitamin C - 80 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	13.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Maxalim (tablet №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Medozim	Tablet	1	Iron gluconate - 159 mg (eq. to 19 mg iron), Folic acid - 200 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin C (as Ascorbic acid) - 30 mg	Magnesium stearate, Sorbitol	Pharmanor İlaç Sənayi Ticarət Limited Şirkəti	Türkiyə	28.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Medozim (tablet №30) adlı məhsul damır, fol turşusu və B12 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Medran	Tablet	1	Folic acid - 400 mcg	Polyvinilpyrrolidone, Magnesium stearate, Microcrystalline cellulose	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	24.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Medran (tablet №30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Megaglukan Kids	Sərbət	150 ml	Beta 1,3 / 1,6 glucan 70% - 71.43 mg, Vitamin C - 60 mg, Zinc sulfate monohydrate - 13.74 mg	Sucralose, Strawberry flavour, Deionized water, Glucose, Maltose, Sodium benzoate, Potassium sorbate	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	27.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Megaglukan Kids (sərbət, 150 ml) adlı məhsul immun sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Memostenon	Tablet	1	Phospholipid (equiv. to 49.8 mg Phosphatidylserinum, equiv. to 75.6 mg Phosphatidylcholine) – 300 mg, GABA – 100 mg, L-glycine – 100 mg, Ginkgo biloba leaves extract – 40 mg, Thiamine hydrochloride (equiv. to 3.74 mg Vitamin B1) – 5 mg, Pyridoxine hydrochloride (equiv. to 4.11 mg Vitamin B6) – 5 mg	Microcrystalline cellulose, Polyvinilpyrrolidone, Silicon dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Memostenon (tablet, N30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mersil	Kapsul	2 x 15	Magnesium citrate hydrated – 700 mg, Vitamin B6 (as pyridoxine hydrochloride) – 3 mg, Folic acid – 0.30 mg, Inulin – 7.5 mg	White, hard bovine gelatine capsule shell, Magnesium stearate	Grand Medical Poland Sp. z o.o.	Polşa	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mersil (kapsul №30) adlı məhsul maqnezium, B6 vitamini və fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Metabolin	Kapsul	3 x 10	L- carnitine - tartrate - 500 mg, Zinc (as Zinc Citrate) - 2 mg, Chromium (as Chromium Picolinate) - 25 mcg	Dicalcium phosphate, Magnesium stearate, Silicon dioxide, Gelatin, Iron oxide, Titanium dioxide	Fortex Nutraceuticals Ltd	Bolqarıstan	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metabolin (kapsul №30) (Seriya nömrəsi: 127112; İstehsal tarixi: 30.11.2021; Son istifadə tarixi: 30.11.2024)adlı məhsul metabolik prosesləri tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Meteonat	Sərbət	100 ml	Foeniculum vulgare fruit distillate - 23 ml, Chamomilla recutita flower liquid extract - 23 ml	Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422)	Herba Flora MMC	Azərbaycan	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Meteonat (sərbət 100 ml) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: arızanın müalicəsinə əsasən istifadə qaydası rəy nömrəsi və rəy tarixi eyni qalmaqla dəyişdirilir.
Miamaq	Tablet	1	Magnesium oxide (equiv. to 241.2 mg elemental Magnesium) – 400 mg, L- Glycine – 100 mg, Pyridoxine hydrochloride (equiv. to 4.93 mg Vitamin B6) – 6 mg □	Microcrystalline cellulose, Polyvinilpyrrolidone, Silicone dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	10.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Miamaq (tablet, №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mican	Kapsul	1	Lactobacillus acidophilus - 5×107 CFU (0.5 mg), Lactobacillus rhamnosus - 4×107 CFU (0.1 mg), Lactobacillus bulgaricus - 1×108 CFU (1 mg), Lactobacillus casei - 2.5×108 CFU (0.5 mg), Bifidobacterium bifidum - 1×108 CFU (1 mq)	Sucrose, Lactose, Magnesium stearate, Natural gelatin	"Bəyaz Flora" MMC	Azərbaycan	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Mican (kapsul № 30) adlı məhsul bağırsağ mikroflorasının normal fəaliyyətini tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Microline Baby Enema	Rektal Bərdəfəlik İmalə	2.25 q x 6	Aqua q.s. 100%, Prunus Amygdalus Dulcis Oil 95%, Anthemis Nobilis Flower Powder Extract 0.5-1.0%, Malva Sylvestris (Mallow) Powder Extract 0.5-1.0%, Methyl Hydroxybenzoate 0.1-0.2%	Aynı geyd edilməyib	Akson İlaç və Tib. Ürünler San.Tic.Ltd.Şti	Türkiyə	25.01.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş <sup>deyil</sup> "Microline Baby Enema, 2.25q rektal bərdəfəlik imalə №6" adlı məhsul uşaqlar üçün bağırsağ təmizlənməsi, qəbizliyin simptomatik müalicəsində köməkçi vasitə kimi istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ QEYD: Məhsulun tərkibini rəyə uyğun geyd edilməsi zəruridir. □
Microline Yetişkinlər için Enema	Rektal Bərdəfəlik İmalə	6.75q x 6	Aqua q.s. 100%, Prunus Amygdalus Dulcis Oil 95%, Anthemis Nobilis Flower Powder Extract 0.5-1.0%, Malva Sylvestris (Mallow) Powder Extract 0.5-1.0%, Methyl Hydroxybenzoate 0.1-0.2%	Aynı geyd edilməyib	Akson İlaç və Tib. Ürünler San.Tic.Ltd.Şti	Türkiyə	24.01.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "Microline Yetişkinlər için Enema, 6.75q rektal bərdəfəlik imalə №6" adlı məhsul böyüklər üçün bağırsağ təmizlənməsi, qəbizliyin simptomatik müalicəsində köməkçi vasitə kimi istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil. □ QEYD: Məhsulun tərkibini rəyə uyğun geyd edilməsi zəruridir. □
Migrafen	Kapsul	3 x 10	Salix alba bark dry extract – 50 mg, Tanacetum parthenium flower dry extract – 50 mg, Harpagophytum procumbens root dry extract - 45 mg	Natural gelatin, Cornstarch	İlaçsən Medikal Sənayi və Dış Ticarət Limited Şirkəti	Türkiyə	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Migrafen (kapsul № 30) adlı məhsul müxtəlif mənsəli ağrıları zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləndikdə)	Köməkləyici maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
MLS with orange flavor	sorma tablet	1	Zingiber officinale root extract – 0.9 mg, Thymus vulgaris leaf extract – 0.9 mg, Cinnamomum ceylanicum bark extract – 0.9 mg, Curcuma longa root extract – 0.9 mg, Syzygium aromaticum buds extract – 0.9 mg, Glycyrrhiza glabra root extract – 0.9 mg, Matricaria recutita flower extract - 0.9 mg, Echinaceae purpurea root extract – 0.9 mg, Cynara cardunculus leaf extract – 0.9 mg, Trigonella foenum-graecum seed extract – 0.9 mg, Taraxacum officinale root extract – 0.9 mg, Coriandrum L. seed extract – 0.9 mg, Vaccinium macrocarpon fruit extract – 0.9 mg, Carica papaya fruit extract – 0.9 mg, Citrus reticulata fruit extract – 0.9 mg, Citrus paradisi fruit extract – 0.9 mg, Ribes nigrum fruit extract – 0.9 mg, Citrus maxima fruit extract – 0.9 mg, Cucurbita pepo seed extract – 0.8 mg	göstərilənməmişdir	MP KSS S.R.L.	Moldova	18.01.2022	Müsbət	Ekspertizaya təqdim olunan MLS with orange flavor (sorma tablet №930) məhsuluna dair nümunə (qablaşma və istifadə üzrə təlimat) və natamam normativ sənədlər (HACCP və ya GMP sertifikatları, istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri) BFMQƏ tələblərinə uyğun deyil. Təqdim olunan uyğunluq sertifikatı adını çəkən məhsulun qida məhsulu olması haqqında məlumat bildirilsə də, bu tərkiblərdə və formada olan müxtəlif məhsullar AEM tərəfindən BFMQƏ kimi rəy alınmışdır, lakin buna baxmayaraq, məhsulun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Multi Pro	Fişildayan tablet	1	Vitamin C (as L-Ascorbic Acid) - 900 mg, Vitamin D (as Cholecalciferol) - 15 mcg, Vitamin K (as menaquinone-7) - 200 mcg, Zinc (as Zinc gluconate) - 15 mg	Milk powder without fat, Sodium carbonate, Citric acid, Tartaric acid, Gum Arabic, Aspartame, D-Limonene, Sunset yellow FCF/ Orange Yellow S	Bereket İlaç Kozmetik A.Ş	Türkiyə	24.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Multi Pro (fişildayan tablet №15) adlı məhsul CC, D, K vitaminlərinin və sink mineralının əlavə etməyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Mustang	Kapsul	1			Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	07.01.2022	Xitam verilən müraciətlər	"İnam Life MMC" tərəfindən göndərilmiş 18.11.2021 -ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Mustang (kapsul №10) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun tərkibində sildənafil -- 32.98 mq/kapsul aşkar edilmişdir. Həmçinin, məhsulun xarici görünüşü şəffaf, iki hissəli kapsul; tərkibi: qəhvəyi rəngli, xarakterik qoxulu toz. (NS-ə əsasən kapsulun rəngi qəhvəyi olin aldır) olaraq aşkar edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.
Nanospan	Şərbət	150 ml	Ribwort Plantain (Plantago lanceolata) leaf liquid extract - 75 mg, Thyme (Thymus vulgaris) herb dry extract - 125 mg, Marshmallow (Althaea officinalis) root liquid extract - 50 mg	Deionized water, Sugar, Glycerine, Filtered Pine honey, Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Aroma, Citric acid, Polysorbate, Eucalyptus oil	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nanospan (şərbət, 150 ml) adlı məhsul bəlgəm ifrazını asanlaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Naturafertil	toz	1			Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	18.01.2022	Xitam verilən müraciətlər	"İnam Life MMC" tərəfindən 20.10.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti" şirkətinin istehsalı olan EXPNIT-0821 seriyə nömrəli Naturafertil (toz, №6 saşə) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun xarici görünüşü qəhvəyi rəngli, ağ hissəcikləri olan, xarakterik qoxulu amorf toz kimi aşkar olunmuşdur ki, bu da normativ sənədlərdə (ağ rəngli toz) göstərilənlərə uyğun gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.
NaturalNest IMMY	Şərbət	150 ml	1.3/1.6 Beta glucan - 50 mg, Black Elderberry (Sanbucus nigra) fruit extract - 50 mg, L-Ascorbic acid (Vitamin C) - 80 mg, Zinc sulphate monohydrate (Zinc - 7.5) - 20.6 mg	Invert sugar syrup, Deionized water, Honey, Xanthan gum, Potassium sorbate, Strawberry flavorING	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NaturalNest IMMY (şərbət, 150 ml) adlı məhsul immunitet sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik istehlakın yuxarı yeri verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neonier	Tablet	3 x 10	D-mannosa – 500 mg, L-methionine – 250 mg, Vaccinium macrocarpon fruit dry extract – 112 mg, Proanthocyanidin – 28 mg, Zinc (as Zinc Sulfate) – 10 mg, Magnesium Citrate – 80 mg, Orthosiphon stamineus Leaf extract – 80 mg	Maltodextrin, Cornstarch, Polyvinylpyrrolidone, Magnesium Stearate, Silicon Dioxide	Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	17.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neonier (tablet, №930) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Neo-Urokon	Şərbət	300 ml	Vaccinium oxycoccos fruit dry extract - 500 mg, Equisetum arvense herb dry extract - 500 mg, Rosmarinus officinalis leaves dry extract - 170 mg, Melissa officinalis leaves dry extract – 170 mg, Betula pendula leaves dry extract - 280 mg, Opuntia ficus indica leaves dry extract - 170 mg	Deionized water, Xanthan gum, Citric acid, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	İlaçsan Medikal Sanayi ve Diş Ticaret Limited Şirketi	Türkiyə	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neo-Urokon (şərbət 300 ml) adlı məhsul sidik ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Neurotidine	Daxilə qəbul üçün məhlul	500ml	Citicoline free acid (Cognizin Citicoline) - 250 mg	Purified water, Fructose, Trisodium citrate dehydrate, Sodium hydroxide, Potassium sorbate, Riboflavin	OPKO Health Spain S.L.U.	İspaniya	25.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurotidine (daxilə qəbul üçün məhlul, 500 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Nevronat	Şərbət	100ml	Melissa officinalis leaf distillate – 10 ml, Lavandula angustifolia flower distillate – 10 ml, Tilia cordata flower liquid extract – 8 ml, Chamomilla recutita flower liquid extract – 6 ml, Foeniculum vulgare fruit distillate – 6 ml, Carum carvi fruit distillate – 6 ml	Distilled water, Sucrose, Citric acid (E330), Pectin (E440), Sodium benzoate (E211), Glycerin (E422)	Herba Flora IMMC	Azərbaycan	06.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nevronat (şərbət 100 ml) adlı məhsul MSS sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Newbix	məhlul	250 ml	Chlorella vulgaris Beijer – 80 mg (Corresponds to 0.42 mg of chlorophyll)	Acidity regulator carbon dioxide, Water	OOO "X-BIO"	Rusiya	18.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Newbix (məhlul 250 ml) adlı məhsul xlorella ekstraktının əlavə mənəbəri kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: saxlanma şəraiti rəyə uyğun göstərilən.
Neurorest	Tablet	3 x 10	Melissa officinalis leaf dry extract - 100 mg, Passiflora incarnata flower dry extract - 100 mg, Magnesium (as Magnesium hydroxide) - 150 mg, Pyridoxine hydrochloride - 3 mg	Maltodextrin, Cornstarch, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Vega İlaç Kosmetik Gida İmalat San. Tic. Ltd. Şti	Türkiyə	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Neurorest (tablet, №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nitros	Daxilə qəbul üçün məhlul	150 ml	Calcium citrates (Calcium - 96 mg) - 400 mg, Magnesium sulfate heptahydrate (Magnesium - 9.8 mg) - 100 mg, Cholecalciferol (Vitamin D3) - 0.01 mg, Inositol (Vitamin B8) - 100 mg	Peppermint oleum, Tri calcium phosphate, Guar gum, Glycerin, Food color agent, Citric acid monohydrate, Deionized water, Potassium sorbate, Sodium benzoate, Xanthan gum	Ensa MNS GIDA Takviyeleri Üretim ve Araştırma Merkezi	Türkiyə	21.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nitros (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul kalsium və D vitamininin əlavə mənəbəri kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Noncer	Kapsul	2 x 15	Quercetin dihydrate – 200 mg, Natural trans resveratrol 72% (extracted from Polygonum cuspidatum) – 200 mg, Red wine extract (standardized for polyphenols) – 10 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Yeni Pharma Tibbi Malzeme İlaç San. İc. ve Diş. Tic. Ltd. Şti	Türkiyə	19.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Noncer (kapsul №30) adlı məhsul immun sistemini yaxşılaşdırmaq və orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: istifadə qaydalarına uyğun saxlanılmalıdır.
NonStress	Kapsul	3 x 10	Avena sativa seeds dry extract– 100 mg, Matricaria recutita flower dry extract– 100 mg, Passiflora incarnata herb extract– 100 mg, Valeriana officinalis root extract – 100 mg, Hypericum perforatum herb dry extract– 100 mg, Humulus lupulus flower dry extract– 100 mg.	Cornstarch, Natural gelatin	İlaçsan Medikal Sanayi ve Diş Ticaret Limited Şirketi	Türkiyə	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NonStress (kapsul №30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NorAmin İmuno	Şərbət	200 ml	Beta D Glucan - 2.551 g, Ascorbic acid- 0.893 g	Purified water, Fructose, Glycerine, Xanthan gum, Sodium benzoate, Strawberry flavor	ESENSA DOO	Serbiya	24.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NorAmin İmuno (şərbət, 200 ml) adlı məhsul immun sistemi gücləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Notser	məhlul	10 ml	Java tea powder (Ortosiphon stamineus) leaf dry extract - 80 mg, Rosmarinus officinalis leaf dry extract - 150 mg, Arctostaphylos uva ursi leaf dry extract - 150 mg, Vaccinium macrocarpon fruit extract - 100 mg, Levisticum officinale herb dry extract - 50 mg, Magnesium citrate - 40 mg, Potassium citrate - 30 mg, Sodium citrate - 20 mg, D-mannose - 500 mg	Sodium benzoate, Potassium sorbate, Citric acid, Raspberry flavor, Xanthan gum, Sucralose, Deionized water	İmhotep İlaç Kosmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	05.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Notser (məhlul, şəşə № 20) adlı məhsul sidik-ifrazat yollarının fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
NRM with apple flavor	sorma tablet	2x15	Garcinia cambogia fruit extract – 2.5 mg, Eleutherococcus senticosus root extract – 2.5 mg, Gymnema silvestre leaf extract – 2.4 mg, Momordica charantia fruit extract – 2.4 mg, Trigonella foenum-graecum seed extract – 2.4 mg, Malus domestica fruit extract – 2.4 mg, Litchi chinensis fruit extract - 2.4 mg	göstərilməmişdir	MP KSS S.R.L.	Moldova	24.01.2022	Müsbət	Ekspertizaya təqdim olunan NRM with apple flavor (sorma tablet №30) məhsuluna dair nümunə (qablaşma və istifadə üzrə təlimat) və natamam normativ sənədlər (HACCP və ya GMP sertifikatları, istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri) BFMQƏ tələblərinə uyğun deyil. Taqdim olunan uyğunluq sertifikatında ədədlik məhsulun qida məhsulu olması haqqında məlumat bildirilsə də, bu tərkiblərdə və formada olan müxtəlif məhsullar AEM tərəfindən BFMQƏ kimi rəy almışdır, lakin buna baxmayaraq, məhsulun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nutraxin Magnesium 250mg	Tablet	1	Magnesium (as Magnesium citrate) – 250 mg	Polyvinylpyrrolidone, Titanium dioxide, Magnesium stearate, Silicone dioxide	BIOTA Biotik İlaç Ve Kosmetik Laboratuvarları A.Ş	Türkiyə	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutraxin Magnesium 250mg (tablet №50) adlı məhsul maqneziumun əlavə mənəbəri kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Nutricomp Standart Neutral	məhlul	500 ml	Fat (Saturated fatty acids - 0.98 g, MCT - 0.5 g, Monounsaturated fatty acids - 0.54 g, Polyunsaturated fatty acids - 1.6 g, Omega-3 fatty acids (EPA - 0.03 g, DHA - 0.02 g) - 0.26 g) - 3.3 g, Carbohydrates (Sugar - 0.44 g, Lactose - 0.005 g) - 14 g, Protein - 3.8 g, Salt - 0.25 g, Na - 100 mg, K - 150 mg, Ca - 75 mg, Mg - 20 mg, P - 65 mg, Cl - 100 mg, Fe - 1.2 mg, Zn - 1.2 mg, Cu - 150 mcg, I - 13 mcg, Cr - 7 mcg, F - 0.10 mg, Mn - 0.20 mg, Mo - 10 mcg, Se - 7 mcg, Vitamin A - 90 mcg, Vitamin D - 1 mcg, Vitamin E - 1.5 mg, Vitamin K - 7 mcg, Vitamin B1 - 0.2 mg, Vitamin B2 - 0.2 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B12 - 0.3 mcg, Vitamin C - 10 mg, Niacin - 1.8 mg, Folic acid - 30 mcg, Pantothenic acid - 0.60 mg, Biotin - 5.0 mcg, Choline - 30 mg, Beta-carotene - 0.10 mg	Water, Maltodextrine	B.Braun Melsungen AG	Almaniya	13.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nutricomp Standart Neutral (məhlul, 500 ml) (Seriya:2141170547, İstehsal tarixi:11.10.2021, Son istifadə tarixi:10.04.2023) adlı məhsul xüsusi tibbi məqsədlər üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Nuzartro gold	Tablet	1	Glucosamine sulfate - 500 mg, Chondroitin sulfate - 200 mg, Methylsulfonylmethane (MSM) - 70.5 mg, Collagen Type 2 - 30.6 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicon dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	14.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Nuzartro gold (tablet №30) adlı məhsul sümük və qığırdaq toxumasının funksiyasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Obliver	Kapsul	2 x 15	Milk Thistle Extract (Silybum marianum) - 200 mg, Vitamin B1 - 5 mg, Vitamin B2 - 5 mg, Vitamin B6 - 1.5 mg, Vitamin B3 - 20 mg, Vitamin B12 - 6 mcg, Vitamin B5 - 10 mg	Lactose, Magnesium Stearate, Hard gelatin capsules	Nutraceuticals Nutritional Life Science	Pakistan	12.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Obliver (kapsul №930 ) adlı məhsul qaraciyərin faaliyyətini yaxşılaşdırmaq üçün vitamin və mineralarla əlavə məhsul kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Oksismart	Sərbət	100 ml	Omega 3 - 200 mg (EPA 36 mg, DHA 24 mg), Lecithin - 1 mg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg Vitamin K (as Phytomenadione) - 30 mcg, L-Carnitine - 250mg, Glycine - 50 mg, Vaccinium myrtillus fruit extract - 10 mg, Lutein 50% (from Tagetes erecta flower extract) - 4 mg Vitamin E (DL- Alpha-Tocopherol acetate) - 5 mg, Calendula officinalis flower extract - 45 mcg (50 % zeaxanthin), Selenium (as Sodium selenite) - 30 mcg, Zinc (as Zinc sulfate) - 1 mg, Vitamin A (as Retinol) - 320 mcg	Glycerine, Sorbitol, Citric acid, Sucralose, Potassium sorbate, Sodium benzoate, Coloring agents, Orange flavor, Deionized water	Tocura İlaç Sənayə və Ticarət A.Ş.	Türkiyə	11.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Oksismart (Sərbət 100 ml) adlı məhsul görmə qabiliyyətini yaxşılaşdırmaq üçün vitamin və mineralarla əlavə məhsul kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Onox	Sərbət	120ml	Marshmallow extract (Althaea officinalis root dry extract) - 8.3 mg, Plantain extract (Plantago major, Plantago media leaf dry extract) - 12.5 mg, Thyme extract (Thymus vulgaris herb dry extract) - 8.3 mg, Vitamin C (as L-Ascorbic Acid) - 6.5 mg, Elder extract (Sambucus nigra flower dry extract) - 4.1 mg, N-Acetyl cysteine - 4.1 mg, Zinc (as Zinc gluconate) - 0.25 mg	Distilled water, Xanthan gum, Citric acid monohydrate, Raspberry flavor, Potassium sorbate, Sodium benzoate, Sucralose	Bereket İlaç, Kosmetik A.Ş	Türkiyə	12.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Onox (Sərbət 120 ml) adlı məhsul tanəffüs yollarının faaliyyətini yaxşılaşdırmaq üçün vitamin və mineralarla əlavə məhsul kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ontical	Tablet	1	Calcium (as Calcium carbonate) - 600 mg, Zinc (as Zinc oxide) - 10 mg, Vitamin K (as Phytomenadione) - 50 mcg, Vitamin D (as Cholecalciferol) - 5 mcg	Sorbitol, Magnesium stearate, Lactose, Maize starch, Arabic gum, Microcrystalline cellulose	Pharmanor İlaç Sənayə Ticarət Limited Şirkəti	Türkiyə	26.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ontical (tablet №30) adlı məhsul dayaq-hərəkət sistemini faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda tərkib rəyə uyğun göstərilir.
Optimem	Kapsul	1	Theanine - 100 mg, Glycine - 100 mg, Prunus dulcis seed dry extract - 200 mg, Caffeine - 50 mg, Crocus sativus stigma dry extract - 10 mg	Capsule shell: Gelatine, Glycerine, Water	Bakfarm MMC	Azərbaycan	17.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Optimem (kapsul №50) adlı məhsul beyin faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqrediyentlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda kapsul sayı düzgün göstərilir.
Ornaenzym	Kapsul	2 x 15	Pancreatin (Lipase - 6750 Ph.Eur.; Amylase - 6300 Ph.Eur.; Protease - 450 Ph.Eur.) - 150 mg, Pepsin - 10 mg (2000 Ph.Eur./g), Bromelain - 100 mg, Papain - 100 mg, Dill (Anethum graveolens) aerial part d. e. - 20 mg	Microcrystalline cellulose, Hypromellose, Pectin, Magnesium stearate, Silicon dioxide, Purified water, Gellan gum, Titanium dioxide	SIA "Primea"	Latviya	13.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ornaenzym (kapsul №930) adlı məhsul orqanizmin metabolik proseslərini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Orsabest	Kapsul	2 x 15	Vitamin A (as Retinyl palmitate) - 300 mcg, Vitamin C (as L-ascorbic acid) - 100 mg, Vitamin D (as Cholecalciferol) - 2.5 mcg, Vitamin E (as DL-alpha tocopheryl DL-alpha acetate) - 100 mg, Zinc (as Zinc oxide) - 25 mg, Selenium (as Sodium selenate) - 50 mcg	Sunflower oil, Colloidal silica, Capsule shell (gelatin, glycerol, titanium dioxide, red iron oxide)	Symbiofarm Sp. z o.o.	Polşa	25.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Orsabest (kapsul №30) adlı məhsul vitamin və mineralarla əlavə məhsul kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteohard Kids	Sərbət	150 ml	Calcium (as calcium triphosphate) - 125 mg, Magnesium (as magnesium lactate) - 50 mg, Zinc oxide - 15 mg, Vitamin D3 - 12.5 mcg	Purified water, Sorbitol, Sugar, Xanthan Gum, Sodium Benzoate, Potassium Sorbate	SIA "Primea"	Latviya	13.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteohard Kids (sərbət 150 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Osteozar	Tablet	1	Glucosamine sulfate - 750 mg, Methylsulfonylmethane - 300 mg, Chondroitin sulfate - 150 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Magnesium salts of fatty acids, Dicalcium phosphate anhydrous, Corn starch, Cross linked sodium carboxy methyl cellulose	A Pharma Sağlık Ürünleri A.S	Türkiyə	13.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Osteozar (tablet, №30) adlı məhsul dayaq-hərəkət sisteminin faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ovesol	Tablet	2 x 20	Avena sativa herb dry extract - 75 mg, Helichrysum arenarium flower extract - 30 mg, Mentha piperita folium extract - 15 mg, Curcuma longa radix extract - 7.330 mg	Silicon dioxide, Calcium stearate, Microcrystalline cellulose, Coating (Hydroxypropyl methylcellulose, Tin-80, Polyethylene glycol 400, Iron oxide brown, Iron oxide black, Iron oxide red)	Evalar QSC	Rusiya	25.01.2022	Müsbət	Taqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ovesol (tablet, №40) (Seriya nömrəsi: 0217244, istehsal tarixi: 12.08.2021, son istifadə tarixi: 12.08.2024) adlı məhsul qaraciyər və öd yollarının faaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Perfectil	Tablet	2 x 15	Betacarotene - 2 mg, Vitamin D3 - 5 mcg, Vitamin E - 10 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.6 mg, Vitamin B6 - 2 mg, Vitamin B12 - 2 mcg, Folic acid - 200 mcg, Biotin - 45 mcg, Vitamin B3 - 17 mg, Vitamin C - 60 mg, Pantothenic acid - 6 mg, Iron - 9 mg, Zinc - 15 mg, Magnesium - 75 mg, Manganese - 2.7 mg, Copper - 1.2 mg, Iodine - 150 mcg, Silicon - 3 mg, Selenium - 50 mcg, Chromium - 25 mcg, Grape seed extract - 15 mg	Maltodextrin, Microcrystalline Cellulose, Silicon Dioxide, Stearic Acid, Veg., Magnesium Stearate, Yellow colour dispersion	Thompson and Capper Ltd (Vitabiotics Ltd üçün)	Boyük Britaniya	12.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Perfectil (tablet №30) adlı məhsul dari, saç və dirnaqların struktur quruluşunu yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündüslük istehlak yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Phytodigest / Fitodigest	Daxilə qəbul üçün məhlul	200 ml	Fennel (Foeniculum vulgare) seed extract - 2 g, Star anise (Illicium verum) fruit extract - 1 g, Gentian (Gentiana lutea) root extract - 1 g, Ginger (Zingiber officinale) root extract - 1 g, Fructo - oligosaccharides - 1.5 g, Deshydrated papaya (Carica papaya) fruit extract - 660 mg, Fructose - 500 mg, Lemon (Citrus limon) essential oil - 1.25 mg, Dill (Anethum graveolens) - 1.25 mg, Juniper (Juniperus communis) berries and sprout essential oil - 1.25 mg, Peppermint (Mentha piperita) - 1.25 mg, Rosemary (Rosmarinus officinalis) - 0.25 mg	Concentrated lemon juice, Lemon flavour, Mint flavour, Sodium benzoate, Potassium sorbate, Citric acid, Water	Les 3 Chenes	Fransa	24.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Phytodigest / Fitodigest (Daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündüslük dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Pirox	Tablet	1	Magnesium sulfate - 400 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Ensa MNS GIDA Takviyələri Üretim və Araştırma Merkezi	Türkiyə	05.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pirox (tablet №60) adlı məhsul magnezium və vitamin B6-in əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündüslük istehlak yuxarı yöl verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pişikotu Ekstraktı	Tablet	12 x 25	Valeriana officinalis rhizome and root dry extract - 23 mg, Glycine - 5.5 mg	Corn starch, Magnesium oxide, Calcium stearate, Silicon dioxide, Microcrystalline cellulose, Hydroxypropyl methylcellulose, Titanium dioxide, Food coloring Kurkumin, Polyethylene glycol 4000, Purified water	Evalar QSC	Rusiya	19.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pişikotu Ekstraktı (tablet № 300) (Seriya nömrəsi: 0609034; İstehsal tarixi: 28.09.2021; Son istifadə tarixi: 28.09.2024) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Pişikotu Ekstraktı	Tablet	12 x 25	Valeriana officinalis rhizome and root dry extract - 23 mg, Glycine - 5.5 mg	Corn starch, Magnesium oxide, Calcium stearate, Silicon dioxide, Microcrystalline cellulose, Hydroxypropyl methylcellulose, Titanium dioxide, Food coloring Kurkumin, Polyethylene glycol 4000, Purified water	Evalar QSC	Rusiya	19.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pişikotu Ekstraktı (tablet № 300) (Seriya nömrəsi: 0609035; İstehsal tarixi: 28.09.2021; Son istifadə tarixi: 28.09.2024) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Plexeral / Plekseral	Kapsul	3 x 10	Serratiopeptidase - 48 000 IU	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Capsule shell (Gelatin, Titanium dioxide, Iron oxide)	Fortex Nutraceuticals Ltd	Bolqaristan	10.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Plexeral / Plekseral (kapsul, № 30) adlı məhsul serratiopeptidaza fermentinin çatışmazlığı zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prebilac™ / Prebilak™	toz	1	Probiotic microorganisms (Lactobacillus acidophilus, Bifidobacterium longum, Lactobacillus rhamnosus, Bifidobacterium lactis, Lactobacillus plantarum, Lactobacillus casei, Bifidobacterium bifidum) - 23,263 mg (5 x 10 <sup>9</sup> CFU), Inulin - 5000 mg	Isomalt (E 953), Tutti frutti aroma, Silicon dioxide (E 551)	Aktif Farma Kimya Tic.Ltd.	Türkiyə	26.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prebilac™ / Prebilak™ (toz/səse № 10) adlı məhsul həzm sisteminin fəaliyyətinin tənzimlənməsi məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Presnora	Kapsul	2 x 15	Passiflora flower dry extract 4:1 (Passiflora incarnata) - 50 mg, Melissa leaf and flowers dry extract 4:1 (Melissa officinalis) - 50 mg, Griffonia seed dry extract (Griffonia simplicifolia) (20% 5 HTP) - 20 mg, Melatonin - 1 mg	Magnesium stearate (fatty acid magnesium salts), Inulin, Gelatin	Solepharm LTD	Latviya	25.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Presnora (kapsul №30) adlı məhsul (Seriya nömrəsi: 150721; İstehsal tarixi: 08.07.2021; Son istifadə tarixi: 08.07.2024) MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Promaxon	Daxilə qəbul üçün məhlul	10 ml № 10	Rojall jelly-200 mg; Malpighia emarginata fruit dry extract-200 mg; Vaccinium myrtillius fruit dry extract- 200 mg; Sambucus nigra fruit dry extract- 200 mg; Rubus caesius fruit dry extract- 200 mg.	Raspberry flavor, Xanthan Gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water	Sunmed İlaç Kozmetik və Gida Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	27.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Promaxon ( 10 ml №10) adlı məhsul orqanizmi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Prostakaps	Kapsul	3 x 10	Saw palmetto (Serenoa repens) fruit extract - 300 mg, Pumpkin seed oil (Cucurbita pepo) - 300 mg, Nettle (Urtica dioica) root extract - 62.5 mg, Zinc sulfate monohydrate - 10.3 mg (3.75 mg Zinc), Common Bearberry (Arctostaphylos uva-ursi) leaf extract - 12.5 mg, Lycopene extract - 500 mcg, Sodium selenate - 103 mcg (43.05 mcg Selenium)	Sunflower oil, Bovine gelatin, Deionized water, Glycerin (E422), Beeswax (E901), Soy Lecithin (E322), Titanium dioxide, Iron oxide (red E172), Iron oxide (black E172)	Vefa İlaç San. ve Tic. A.Ş.	Türkiyə	07.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prostakaps ( kapsul, № 30) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd:İstifadə üzrə təlimatda- məhsulun tərkibində adı ayıqulağı bitkisi tərkibli inqredient olduğu üçün, məhsulu 2 həftədən artıq qəbul etməmək haqqında məlumat təqdim etmək zəruridir
Prostasabal	Kapsul	2 x 15	Serenoa repens dry extract - 77 mg, Echinacea purpurea dry extract - 48.2 mg, Ginkgo biloba folium dry extract - 19.4 mg, Zinc oxide - 9 mg	Calcium stearate or Magnesium stearate, Colloidal silicon dioxide, Microcrystalline cellulose	Evalar QSC	Rusiya	25.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prostasabal (kapsul № 30) (Seriya nömrəsi: 0228048; İstehsal tarixi: 28.09.2021; Son istifadə tarixi: 28.09.2024) adlı məhsul prostat vəzinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündüslük dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Prostoline	Tablet	2 x 15			Tan İlaç və Kosmetik San. Tic. Ltd. Şti.	Türkiyə	10.01.2022	Xitam verilen müraciətlər	<p>"Pharm Line MMC" tərəfindən ünvanlanmış 24.11.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Tan İlaç və Kosmetik San. Tic. Ltd. Şti." şirkətinin istehsalı olan 8386061 seriya nömrəli Prostoline (tablet, №30) adlı məhsulun darman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin xarici görünüşü qəhvəyimtıl rəngli, uzunsov formalı, gillı aşkar olunmuşdur ki, bu da NS-da göstərilənlərlə (NS-a əsasən dairəvi olmalıdır) uyğun gəlmir.□</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun darman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□</p>
Pulmax New	Şərbət	150 ml			Ulutan İlaç Kimya Sənayi və Dış Tic. Ltd. Şti	Türkiyə	21.01.2022	Xitam verilen müraciətlər	<p>"Çıraç Farm-2017 MMC" tərəfindən ünvanlanmış 22.11.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Ulutan İlaç Kimya Sənayi və Dış Tic. Ltd. Şti" şirkətinin istehsalı olan Pulmax New (şərbət, 150 ml) adlı məhsulun darman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı məhsulun pH-ı 1.667 (3.6 -- 6.0) və sıxlığı 1.0875 q/ml (1.112 -- 1.152 q/ml) aşkar olunmuşdur ki, bu da normativ sənədlərdə göstərilənlərlə uyğun gəlmir. □</p> <p>Bundan başqa, məhsulun tərkibində olan bitkilərin xammalları göstərilmişdir.□</p> <p>Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun darman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□</p>
Pulmoten	Şərbət	150 ml	N-acetyl-L-cysteine - 20 mg, Hedera helix leaf fluid extract - 4 mg	Potassium sorbate, Sucralose, Deionized water, Sodium benzoate, Xanthan gum, Banana flavor, Glycerin	Tripharma İlaç San.Tic.A.Ş	Türkiyə	28.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pulmoten (Şərbət 150 ml ) adlı məhsul yuxarı tənəffüs orqanları fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>
Qaragila-Forte lüteinlə	Tablet	4 x 25	Vitamin C (Ascorbic acid) - 21 mg, Zinc oxide (80 % Zinc) - 5.65 mg, Rutin - 3.90 mg, Lutein - 2.82 mg, Vaccinium myrtillus extract (antocianins 25 %) - 2.50 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.70 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 0.54 mg, Vitamin B2 (Riboflavin) - 0.60 mg	Calcium stearate, Colloidal silicon dioxide, Microcrystalline cellulose, Coating: Hydroxypropyl methylcellulose, Polyethyleneglycol, Titanium dioxide, Carmine dye, Iron oxide black dye	Evalar OSC	Rusiya	11.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qaragila-Forte lüteinlə (tablet, № 100) (seriya nömrəsi: 0489055, istehsal tarixi: 09.09.2021, son istifadə tarixi: 09.09.2024) adlı məhsul gözün görmə qabiliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>
Qinekol	Tablet	2 x 20	Orthilia secunda herb - 90 mg, Orthilia secunda herb dry extract - 30 mg, Achillea millefolium herb extract - 20 mg	Silica dioxide colloidal, Calcium stearate, Microcrystalline cellulose, Tablet coating: Hydroxypropyl methylcellulose, Titanium dioxide, Glycerin, Natural dye (Curcuma and Spirullin extract)	Evalar OSC	Rusiya	21.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qinekol (tablet № 40) (Seriya nömrəsi: 0173048; İstehsal tarixi: 16.06.2021; Son istifadə tarixi: 16.06.2024) adlı məhsul qadın sağlamlığını qoruyub saxlamaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>
Qırmızı kök kökümsov və kökləri birlikdə	Çay	30 q	Hedysarum neglectum rhizomes and roots - 30 g	İstifadə edilməyib	Evalar OSC	Rusiya	21.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Qırmızı kök kökümsov və kökləri birlikdə (çay, 30 q № 1) (seriya nömrəsi: 0188058, istehsal tarixi: 07.09.2021, son istifadə tarixi: 07.09.2024) adlı məhsul kişilərdə sidik – cinsiyyət sisteminin funksional vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>
Redenop F	Şərbət	100 ml	L-glutamine - 300 mg, L-carnitine tartrate - 250 mg, GABA - 100 mg, Choline chloride - 200 mg, Magnesium sulfate (eq. to 15 mg Magnesium) - 150 mg, Calcium citrate (eq. to 31.5 mg Calcium) - 150 mg, Glycine - 50 mg, Vitamin B6 (as Pyridoxine HCl) - 2 mg, Folic acid (as Pteroylglutamic acid) - 25 mcg	Raspberry flavor, Xanthan gum, Citric acid, Sucralose, Sodium benzoate, Potassium sorbate, Deionized water	Sunmed İlaç Kosmetik və Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	12.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Redenop F (Şərbət, 100 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların darman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>
Relamag	Tablet	1	Magnesium lactate (equiv. to 51 mg elemental Magnesium) – 500 mg, Pyridoxine hydrochloride (equiv. to 5 mg Vitamin B6) – 6.08 mg, Potassium iodide (equiv. to 23 mg elemental iodine) – 0.039 mg□	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicone dioxide, Magnesium stearate	AD Medline Sağlq Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	10.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Relamag (tablet, №30) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>
Reosan	Tablet	3 x 10	L-carnitine - 600 mg, Folic acid - 400 mcg, Calcium (as Calcium carbonate) – 160 mg, Selenium (as Sodium selenite) - 110 mcg, Zinc (as Zinc sulfate) – 25 mg Coenzyme Q10 – 30 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 1 mg, Vitamin A (as Beta-carotene) – 330 IU, Vitamin E (as Tocopheryl acetate) – 10 mg, Vitamin C (as Ascorbic acid) - 100 mg, Vitamin D (as Cholecalciferol) - 400 IU, Vitamin B1 (as Thiamin hydrochloride) - 2 mg, Vitamin B2 (as Riboflavin 5-phosphate sodium) - 2 mg	Maltodextrin, Cornstarch, Polyvinylpyrrolidone, Magnesium stearate, Silicon dioxide	Vega İlaç Kosmetik Gıda İmalat San. Tic. Ltd. Şti	Türkiyə	07.01.2022	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Reosan (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə darman vasitəsi deyil.</p>

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Restimix	Kapsul	3 x 10	Vitamin B1(as Thiamine hydrochloride)- 5 mg; Vitamin B2(as Riboflavin)- 6 mg; Vitamin B5 (as Calcium pantothenate)-15 mg;Vitamin B6 (as Pyridoxine hydrochloride)-6 mg; Vitamin B7 (Biotin)-150 mcg;Vitamin B9 (Folic acid) - 200 mcg; Vitamin B12 (Cyanocobalamin)- 9 mcg;Vitamin C (Ascorbic acid)- 200 mg;Vitamin A (as Retinol acetate)-1000 IU;Vitamin E (as Tocopherol acetate)-100 IU;Vitamin D3 (Cholecalciferol)- 500 IU; Ferrous fumarate-50 mg; Zinc (as Zinc sulphate) - 20 mg; Copper ( as (as Copper gluconate) - 2 mg;Selen (as Sodium selenite)-150 mcg; Chromium (as Chromium picolinate)-100 mcg; Molybdenum(as Sodium Molybdate)- 100 mcg;Iodine (as Potassium Iodine)-150 mcg;Calcium (as Calcium citrate)-180 mg;Magnezium (as Magnesium citrate) - 120 mg.	Corn starch, Natural gelatin(Capsula shell)	İmhotep İlaç Kosmetik ve Gıda Tic. Ltd. Şti	Türkiyə	27.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Restimix (kapsul № 30) adlı məhsul bəzi vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır VƏ öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Revilon	Tablet	3 x 10			Sunmed İlaç Kosmetik ve Gıda Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	07.01.2022	Xitam verilən müraciətlər	"İnam Life MMC" tərəfindən ünvanlanmış 25.11.2021-ci il tarixli məktuba cavab olaraq bildiririk ki, Türkiyənin "Sunmed İlaç Kosmetik ve Gıda Ürün San.ve Tic. Ltd. Şti." şirkətinin istehsal olan RN001 seriyə nömrəli Revilon (tablet, №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı tabletin xarici görünüşü ağımlı rəngli, uzunsov oval formalı, qabarıq, qəhvəytilim-qırmızı çilləri olan, spesifik qoxulu aşkar olunmuşdur ki, bu da NS-da göstərilənlərə (NS-ə əsasən sarımtıl rəngli və sarı çilləri olmalıdır) uyğun gəlmir.□ Yuxarıda göstərilənləri nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, belə ki, məhsulun təhlükəsizlik və keyfiyyəti baxımından onun istifadəsi məqsəduyğun hesab olunmur.□
Ritmi Zdorovya	Kapsul	4 x 15	Morning complex : Vitamin premix H33802/1 (Vitamin A - 1 mg, Vitamin D3 - 2.7 mcg, Vitamin E - 8.4 mg, Vitamin K1 - 72 mcg, Vitamin B1 - 1.5 mg, Vitamin B2 - 1.53 mg, Vitamin B6 - 1.9 mg, Vitamin B12 - 3.23 mcg, Vitamin C - 106 mg, Nicotinamide - 14.7 mg, Folic acid - 0.23 mg, Pantothenic acid - 5.23 mg, Biotin - 120 mcg) - 250.2 mg, Lycopene 10% (Active Lycopene - 4 mg) - 40.05 mg, Eleutherococcus senticosus root dry extract (Eleutherosides B+E - 0.28 mg) - 35.1 mg, Thea chinensis leaf dry extract - 35.1 mg, Beta - carotene 20% (Active Beta - carotene - 4.95 mg) - 24.75 mg, DL-alpha-tocopheryl acetate (Vitamin E - 11 mg) - 22.05 mg, Para-aminobenzoic acid - 16.2 mg, Coenzyme Q10 - 11.25 mg, Lavitol™ Larch (Larix gmelinii) wood dry extract (Dihydroquercetin - 8.7 mg) - 9.9 mg, Vitamin D3 100 IU/mg (Vitamin D3 - 10.5 mcg) - 4.185 mg, Retinyl acetate (Vitamin A - 0.14 mg) - 0.9 mg, Folic acid - 0.315 mg, Night complex: CustoMix minerals™ mineral premix (Copper - 0.73 mg, Iodine - 87 mcg, Iron - 10.7 mg, Manganese - 0.67 mg, Selenium - 37 mcg, Zinc - 6.3 mg) - 111.205 mg, Salvia officinalis leaf dry extract - 55.575 mg, Valeriana officinalis root dry extract - 53.75 mg, Equisetum arvense herb dry extract - 53.75 mg, Lalmi™ Mo 2000 Molybdenum yeast (Molibden - 75 mcg) - 37.625 mg, Scutellaria baicalensis root dry extract (Baicalin - 3.3 mg) - 33.325 mg, Fucus extract (Iodine - 30 mcg) - 30.1 mg, Zinc citrate (Zinc - 6.7 mg) - 21.5 mg, Lalmi™ Se 2000 (Selenium - 43 mcg) - 21.5 mg, Manganese aspartat (Manganese - 1.33 mg) - 10 mg, Cromium picolinate (Cromium - 200 mcg) - 1.67 mg	Morning complex composition:Gelatin, Night complex composition Gelatin, Inositol	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	21.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ritmi Zdorovya (kapsul, №60) adlı məhsul orqanizmi möhkəmləndirmək məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Roicard	Tablet	6 x 5	Alpha-Lipoic Acid - 100 mg, Coenzyme Q10 - 100 mg, L-Carnitine - 300 mg, Vitamin E - 36 mg, Selenium (as Sodium selenite heptahydrate) - 83 mcg (276.5 mcg)	Lactose, Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Polyviol, Titanium dioxide, Talc, Polyethylene glycol, Magnesium stearate, Silicone dioxide	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	18.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Roicard (tablet, №30) adlı məhsul orqanizmin ümumi müqavimətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Romans jele	Sərbət	10ml	Crataegus monogyna leaves and flowers extract - 100 mg, Echinacea purpurea root extract - 100 mg, Harpagophytum procumbens root extract - 170 mg, Royal Jelly - 400 mg, Morinda citrifolia fruit juice 100 mg, Vitamin C - 30 mg, Calcium gluconate - 250 mg	Water, Fructose, Citric Acid, Potassium Sorbate, Sodium Benzoate, Soluble Grapefruit Frutatosol, Grapefruit Fruitpal	Plameca Plantas Medicinales y Complementos Alimenticios,S.A	İspaniya	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Romans jele (sərbət 10 ml №10) adlı məhsul immün sistemini, ürək, qan-damar sisteminə və oynaqların fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sabelnik çay/Bataqlıq gördəvər çayı	Çay	50q	Purple marshlocks(Comarum palustre) rhizomes and roots-50 g.	İstifadə olunmayıb	Evalar OSC	Rusiya	13.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sabelnik çay/Bataqlıq gördəvər çayı(çay, 50 q) adlı məhsul(Seriya nömrəsi: (Seriya nömrəsi: 0298116, istehsal tarixi: 10.08.2021, son istifadə tarixi: 10.08.2024) dayaq -hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□
Santem A-Z	Kapsul	1	Omega - 3 - 90 mg, Vitamin E - 50 mg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1 mg, Vitamin B2 - 1.27 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 2.5 mg, Vitamin B12 - 0.002 mg, Vitamin B3 - 7.5 mg, Folic acid - 0.004 mg, Biotin - 50 mcg, Vitamin C - 75 mg, Ferrous lactate - 8.5 mg, Selenium - 0.05 mg	Magnesium stearate, Microcrystalline cellulose, Starch	Azərfarm MMC	Azərbaycan	26.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Santem A-Z (kapsul, №30) adlı məhsul immün sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Selen L 100 mkq	Tablet	2 x 15	Selenium (from L-selenomethionin) - 100 mcg	Microcrystalline cellulose, Magnesium salts of fatty acids, Silicon dioxide	Olimp Laboratories Sp. z.o.o	Polşa	13.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selen L 100 mkq (tablet, №30) adlı məhsul selen elementinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Selenamax	Kapsul	6 x 10	Selenium (as Sodium selenate) - 150 mcg	Gelatin, Microcrystalline cellulose, Magnesium stearate	Farmabest İlaç Kozmetik Medikal Ltd. Şti	Türkiyə	24.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selenamax (kapsul, № 60) adlı məhsul Selen mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Azərbaycan dilində təlimatda təsiredici maddələrin miqdarı düzgün qeyd edilmişdir. □
Semperid	Tablet	3 x 10	Folic acid - 500 mcg, Biotin - 150 mcg, Copper gluconate - 1000 mcg, Iodine (as Sodium Iodate) - 140 mcg, Iron sulfate - 17 mg, Calcium carbonate - 100 mg, Magnesium sulfate - 150 mg, Selenium (as Sodium selenite) - 30 mcg, Natural mixed carotenoids (Vitamin A) - 2 mg, Vitamin B1 (as Thiamine mononitrate) - 3 mg, Vitamin B2 (as Riboflavin 5 phosphate sodium) 2 mg, Vitamin B3 (as Nicotinamide) - 20 mg, Vitamin B5 (as Calcium D pantothenate) - 6 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 6 mg, Vitamin B12 (Cyanocobalamin) - 6 mcg, Vitamin C (Ascorbic acid) - 70 mg, Vitamin D3 (Cholecalciferol) - 10 mcg (400 IU), Vitamin E (DL-alpha tocopheryl acetate) - 20 mg, Vitamin K (menaquinone) - 40 mcg, Zinc sulfate - 15 mg	Sorbitol, Starch, Polyvinyl pyrrolidone, Titanium dioxide, Talc, Polyethylene glycol, Silicone dioxide, Magnesium stearate	Maximum Sağlık Ürünleri San ve Tic Ltd Şti	Türkiyə	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Semperid (tablet, № 30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: İstehsalçının ünvanı düzgün qeyd edilmişdir. □
Sentrumix	Tablet	3 x 10	Ferrous fumarate (equiv. to 20 mg elemental Iron) - 60,85 mg, Cholecalciferol (equiv. to 400 IU/10 mcg vitamin D3) - 4 mg, Ascorbic Acid (equiv. to 250 mg vitamin C) - 250 mg, Zinc Sulfate Monohydrate (equiv. to 20 mg elemental Zinc) - 54,92 mg, Folic Acid (equiv. to 400 mg Vitamin B9) - 0,4 mg, Cyanocobalamin (equiv. to 9 mcg vitamin B12) - 0,009 mg, DL-Alpha-Tocopheryl Acetate (equiv. 18,4 mg/40 IU vitamin E) - 80 mg, Pyridoxine HCl (equiv. to 6 mg Vitamin B6) - 7,3 mg, Biotin (equiv. to 50 mcg Vitamin B7) - 0,05 mg, Potassium Chloride (equiv. to 40 mg elemental Potassium) - 76,27 mg, (D-Calcium Pantothenate (equiv. to 10 mg Vitamin B5) - 10,9 mg, Sodium Selenite (equiv. to 20 mcg elemental Selenium) - 0,044 mg, Dicalcium Phosphate (equiv. to 20 mg elemental Phosphorus) - 100 mg, Calcium Carbonate (equiv. to 30 mg elemental Calcium) - 75 mg, Magnesium Oxide (equiv. to 18,75 mg elemental Magnesium) - 31,25 mg, Copper Sulphate (equiv. to 84 mcg elemental Copper) - 0,21 mg	Polyvinylpyrrolidon, Microcrystalline Cellulose, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	19.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sentrumix (tablet, №30) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Siberian Super Natural Sport Joint Health Formula	Tablet	1	Glucosamine hydrochloride (Glucosamine - 667.2 mg) - 800 mg, Chondroitin sulfate (Chondroitin - 182 mg) - 200 mg	Microcrystalline cellulose, Lactose, Magnesium stearate, Nutraflcient™ tablet containing	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	24.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Siberian Super Natural Sport Joint Health Formula (tablet, №120) adlı məhsul dayaq-hərəkət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sibir pələngi	Kapsul	1 x 10	L-arginine - 400 mg, Epimedium grandiflorum herb dry extract - 50 mg, Eurycoma longifolia (Tongkat Ali) root powder - 40 mg, Ginkgo biloba leaf dry extract - 15 mg, Zinc (as Zinc oxide) - 15 mg, Selenium (as Sodium selenite) - 0.05 mg	Corn starch, Gelatin	DSZ Doğal Sağlık Gıda ve Kozmetik Ürünleri	Türkiyə	13.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sibir pələngi (kapsul, № 10) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sillmer	Şərbət	150 ml	L-carnitine - 400 mg, Coenzyme Q10 - 10 mg	Oligofructose, Stevia dry extract, Potassium sorbate, Purified water	Bereket İlaç Kozmetik A.Ş.; qablaşdırılıb FITOLAB MMC(Azərbaycan Respublikası)	Türkiyə	17.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sillmer (şərbət 150 ml) adlı məhsul metabolik prosesləri tənzimləmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sistolen D	Tablet	1	Vaccinium macrocarpon (American cranberry) fruit powder - 150 mg, D-Mannose - 150 mg, Orthosiphon stamineus leaf extract - 60 mg, Sodium citrate (eq. to 8.02 mg elemental Sodium) - 30 mg, Potassium citrate (eq. to 38.3 mg elemental Potassium) - 100 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicone dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sistolen D (tablet, №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsulün öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
SLD with mint-pear flavor	sorma tablet	1	Zingiber officinale root extract – 2.5 mg, Harpagophytum procumbens root extract - 2.5 mg, Glycyrrhiza glabra root extract - 2.4 mg, Camellia sinensis leaf extract - 2.4 mg, Curcuma longa root extract – 2.4 mg, Pear fruit - 2.4 mg, Wild strawberry - 2.4 mg	göstərilməmişdir	MP KSS S.R.L.	Moldova	27.01.2022	Müsbət	Ekspertizaya təqdim olunan SLD with mint-pear flavor (şorma tablet №30) məhsulünə dair nümunə (qablaşma və istifadə üzrə təlimat) və natamam normativ sənədlər (HACCP və ya GMP sertifikatları, istehsalçının BFMQƏ-nin istehsalına icazəsi barədə sənədlərin surətləri) BFMQƏ tələblərinə uyğun deyil. Təqdim olunan uyğunluq sertifikatı adı çəkilən məhsulun qida məhsulu olması haqqında məlumat bildirilsə də, bu tərkiblərdə və formada olan müxtəlif məhsullər AEM tərəfindən BFMQƏ kimi rəy almışdır, lakin buna baxmayaraq, məhsulun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Slogren	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 1.0 Mio IU/g (equiv. to 50000 IU Vitamin D3) - 50 mg, Menaquinone-7 (equiv. to 416.66 mcg Vitamin K2) - 92.59 mg	Capric triglyceride neutral oil	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Slogren (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D3 və K2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: "Əks göstərişlər" bəndi rəyə uyğun olaraq göstərilmişdir.
Sofol	Tablet	4 x 15	Folic acid - 400 mcg	Microcrystalline Cellulose, Magnesium Stearate, Polyvinylpyrrolidone, Silicon Dioxide	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	17.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sofol (tablet №60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkcə maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Soforon	Tablet	3 x 10	Iron (as Iron sulfate) - 40 mcg, Folic acid - 400 mcg, Cyanocobalamin (Vitamin B12) - 5 mcg, Vitamin C - 25 mcg, Selenium (as Sodium selenite) - 35 mcg, Copper (as Copper sulfate) - 2 mg	Microcrystalline Cellulose, Magnesium Stearate, Polyvinylpyrrolidone, Silicon Dioxide	Reform Pharma İlaç Kimya Gıda Kozmetik Ticaret Sanayi Anonim Şirketi	Türkiyə	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Soforon (tablet №30) adlı məhsul dərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Somnimax	Tablet	1	Melatonin - 1 mg, L-Tryptophan - 200 mg, L-Glycine - 50 mg, Valeriana officinalis root extract - 100 mg, Passiflora incarnata leaf and stem extract - 50 mg, Melissa officinalis leaf extract - 25 mg, Mentha piperita leaf extract - 25 mg, Hypericum perforatum aerial part extract - 20 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Silicon dioxide, Magnesium stearate	AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti	Türkiyə	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Somnimax (kapsul, № 30) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müayinə edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sonfor	Daxilə qəbul üçün məhlul	150 ml	Beta-glucan - 150 mg, Vitamin E - 30 mg, Selenium - 125 mcg, Zinc oxide (Zinc - 20 mg) - 25 mg, Ascorbic acid - 90 mg	Guar gum, Sodium benzoate, Potassium sorbate, Glycerin, Deionized water, Xanthan gum	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	30.12.2021	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Sonfor (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul immun sistemə möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Sorbilax Adult	Rektal Bərdəfəlik İmalə		Glycerin 3.66g, Sorbitol 5.35g	Tween80 0.09g, Sodium Citrate (Anhydride) 0.9g	Global Plus MMC	Azərbaycan	06.01.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Sorbilax Adult, 3.66g rektal bərdəfəlik imalə №96" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində gliserin ingredientini tibbi vasitələrə dair Dünya standartının tələblərinə əsasən (Manual on borderlines and classification in the community regulatory framework for medical devices version 1.22 (05-2019)) bərabər lokal farmakoloji təsiri malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
Sorbilax Kids	Rektal Bərdəfəlik İmalə		Glycerin 1.83g, Sorbitol 2.675g	Tween80 0.09g, Sodium Citrate (Anhydride) 0.9g	Global Plus MMC	Azərbaycan	06.01.2022	Mənfi	Ekspertizaya təqdim olunmuş "Sorbilax Kids, 1.83g rektal bərdəfəlik imalə №96" adlı məhsul öz tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində gliserin ingredientini tibbi vasitələrə dair Dünya standartının tələblərinə əsasən (Manual on borderlines and classification in the community regulatory framework for medical devices version 1.22 (05-2019)) bərabər lokal farmakoloji təsiri malik olduğundan tibbi vasitə sinfinə daxil edilə bilməz.
SperAK Pronatal	Tablet	(3x10)+ (3x10)	1 tablet (vitamins): Vitamin A (Retinol- Acetate) - 500 mcg (RE), Vitamin D3 (Cholecalciferol) - 4 mcg, Vitamin E (α-tocopherol-Acetate ) - 10 mg, Vitamin K1 (phyloquinone) - 30 mcg, Vitamin C (Ascorbic acid) - 70 mg, Vitamin B1 (Thiamine mononitrate) – 1.2 mg, Vitamin B2 (Riboflavin) – 1.2 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) – 1.5 mg, Niacin (Nicotinamide) - 14 mg(NE), Folic acid - 350 mcg, Vitamin B12 (Cyanocobalamin) – 2.4 mcg, Biotine - 28 mcg, Pantothenic acid - 4 mg, Beta-carotene - 1 mg, □ 1 tablet (minerals): Magnesium citrate and Magnesium oxide - 50 mg, Calcium carbonate and Calcium phosphate - 150 mg, Zinc sulphate - 10 mg, Ferrous fumarate - 15 mg, Copper sulphate - 0.9 mg, Sodium selenite - 60 mcg, Chromium piccolinate - 20 mcg, Potassium Iodide - 150 mcg, Manganese sulphate - 1 mg□	1 tablet(vitamins): Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Sodium Starch glycolate; □ 1 tablet(minerals): Microcrystalline cellulose, Sodium starch glycolate, Magnesium stearate, Silicon dioxide.	Naltim Ltd	Bolqaristan	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən SperAK Pronata (tablet № 30+ 30) (Seriya nömrəsi: 051021; İstehsal tarixi: 01.10.2021; Son istifadə tarixi: 01.10.2024) adlı məhsul vitamin mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: seriya nömrəsində yol verilən texniki sənəd düzəldilərək ray nömrəsi və ray tarixi eyni qalmaqla ray dəyişdirilir.
Supramen	Kapsul	12 x 10	L-carnitine (as L-carnitine tartarate) – 125 mg , N-acetyl L-carnitine (as acetyl L-carnitine HCl) – 62.5 mg, Vitamin E (as DL alpha-tocopheryl acetate) – 25 mg, Coenzyme Q10 – 25 mg, Selenium (as Sodium selenite) – 22.5 mcg, Zinc (as Zinc citrate dihydrate) – 3.75 mg, Copper (as Copper gluconate) – 0.5 mg, L-glutathione – 12.5 mg, Lycopene (tomato fruit extract standardized to 6% lycopene) – 1 mg, Folic acid (as Pteroylmethylglutamic acid) – 50 mcg, Extrafolate (50% of the calcium L-methylfolate active form) – 50 mcg, L-arginine (L-arginine base) – 50 mg, Vitamin D (Cholecalciferol, 100 000 IU/g) – 500 IU, Inositol (Myo-inositol) – 125 mg	Magnesium salts of fatty acids, Microcrystalline cellulose, Hydroxypropylmethylcellulose	Establo Pharma Sp. Z. o. o	Polşa	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Supramen (kapsul, №120) adlı məhsul kişilərdə reproduktiv sistem fəaliyyətini yaxşılaşdırmaq vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müayinə edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib, əks göstərişlər və istifadə sahəsi rayə uyğun olaraq rəqəmləndirilib.
Swiss Energy Prenatal Multivit	Kapsul	1	Vitamin A (Vitamin A acetate) - 400 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) - 1.1 mg, Vitamin B2 (as Riboflavin) - 1.4 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1.4 mg, Vitamin B12 (as Cyanocobalamin) - 2.5 mcg, Vitamin C (Ascorbic acid) - 80 mg, Vitamin D3 (Cholecalciferol) - 2.5 mcg, Vitamin E (D1-alpha tocopheryl acetate) - 6 mg, Vitamin B5 (as D calcium pantothenate) - 6 mg, Vitamin K2 (Menaquinone-7) - 37.5 mcg, Folic acid - 200 mcg, Vitamin H (as D-Biotin) - 50 mcg, Vitamin PP (Nicotinic acid) - 16 mg, Calcium (as Calcium carbonate) - 50 mg, Magnesium (as Magnesium oxide) - 50 mg, Iron (as Ferrous fumarate) - 14 mg, Zinc (as Zinc oxide) - 7.5 mg, Copper (as Copper gluconate) - 0.3 mg, Manganese (as Manganese sulfate) - 1 mg	Hydroxypropyl methyl cellulose, Microcrystalline cellulose, Ethylcellulose, PVP - K30, Corn starch, Lac, Hypromellose	Gelpell AG	İsveçrə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Swiss Energy Prenatal Multivit (kapsul №30) adlı məhsul həmilik və laktasiya dövründə vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Taym Ekspert	Tablet	1 x 20	Coenzyme Q10 - 30 mg, Vitamin E (as α-tocopheryl acetate 50%) - 10 mg	Microcrystalline cellulose, Rice starch, Silicon dioxide, Calcium stearate or Magnesium stearate, Calcium carbonate or Magnesium carbonate, Croscarmellose sodium	Evalar QSC	Rusiya	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Taym Ekspert (tablet, №20) (Seriya nömrəsi: 0249029, istehsal tarixi: 27.07.2021, son istifadə tarixi: 27.07.2024) adlı məhsul Vitamin E və koenzim Q-nün əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tempuvit	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	Retinyl Palmitate - 300 mcg, Cholecalciferol - 200 IU, Tocopheryl Acetate - 3 mg, Ascorbic Acid - 20 mg, Thiamine HCl - 0.2 mg, Pyridoxine HCl - 0.3 mg, Riboflavin Sodium Phosphate - 0.3 mg, Niacinamide - 3 mg, Pantothenic acid - 1.2 mg, Biotin - 4.5 mcg, Ferrous Sulphate - 5.5 mg, Potassium Iodide - 75 mcg, Manganese Sulphate - 0.4 mg, Sodium Molybdate - 1.5 mcg, L-Lysine - 10 mg, Zinc Sulphate - 2 mcg	Pineapple flavor, Mix fruit flavor, Sucrose, Citric acid, EDTA, Polyoxyl 40 Hydrogenated Castor Oil, Purified water	OPES Healthcare Pvt. Ltd	Hindistan	11.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tempuvit (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Məhsul 4 yaşdan yuxarı uşaqlarə tövsiyə olunduğu üçün qablaşdırma üzərində bu yaş üçün uyğun olmayan şəkillər ləğv edilmişdir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilərkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Tenat	Yumşaq kapsul	2 x 15	Vitamin D3 - 1000 IU	Sunflower oil, Bovine gelatin, Glycerol, Deionized water	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	25.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tenat (kapsul, №30) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərinin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Thermo Complete/Termo Komplit	Tablet	1	Green tea extract (13 % Catechins) - 150 mg (Caffeine- 5,32 mg), Cocoa extract ( 8% Theobromine) - 75 mg (Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg (Caffeine-72,68 mg), Ascorbic acid (99 % ) - 25 mg (vitamin C-20 mg)	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF, Parsley herb powder, Cellulose powder NF, Cinnamon bark powder, Celery seed powder, Fennel seed powder, Alfalfa powder, Silicon dioxide Sipernat 50S, Sodium carboxymethylcellulose, Licorice root powder, Stearic acid (Vegetable source), Coating opadry NS-G clear 70W 19233, Magnesium stearate(NK)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	21.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete/Termo Komplit (tablet, № 90) adlı məhsul (Seriya nömrəsi: 190644L, istehsal tarixi: 04.08.2020, son istifadə tarixi: 04.08.2022) çəkinə tənzimləmək məqsədilə qidani bioloji fəal maddələrlə zənginləşdirilməmiş üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib konfindensial sənəddən rəydə yazıldığı üçün, etikətdə tam göstərilməyi mümkündür.
Thermo Complete/Termo Komplit	Tablet	1	Green tea extract (13 % Catechins) - 150 mg (Caffeine- 5,32 mg), Cocoa extract ( 8% Theobromine) - 75 mg (Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg (Caffeine-72,68 mg), Ascorbic acid (99 % ) - 25 mg (vitamin C-20 mg)	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF, Parsley herb powder, Cellulose powder NF, Cinnamon bark powder, Celery seed powder, Fennel seed powder, Alfalfa powder, Silicon dioxide Sipernat 50S, Sodium carboxymethylcellulose, Licorice root powder, Stearic acid (Vegetable source), Coating opadry NS-G clear 70W 19233, Magnesium stearate(NK)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	21.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete/Termo Komplit (tablet, № 90) adlı məhsul (Seriya nömrəsi: 191526D, istehsal tarixi: 20.04.2021, son istifadə tarixi: 20.04.2023) çəkinə tənzimləmək məqsədilə qidani bioloji fəal maddələrlə zənginləşdirilməmiş üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib konfindensial sənəddən rəydə yazıldığı üçün, etikətdə tam göstərilməyi mümkündür.
Thermo Complete/Termo Komplit	Tablet	1 plastik flakonda 90 tablet	Green tea extract (13 % Catechins) - 150 mg (Caffeine- 5,32 mg), Cocoa extract ( 8% Theobromine) - 75 mg (Theobromine 6 mg), Yerba mate (8 % Caffeine) - 75 mg (Caffeine 6 mg), Caffeine powder, natural - 72.68 mg (Caffeine-72,68 mg), Ascorbic acid (99 % ) - 25 mg (vitamin C-20 mg)	Calcium carbonate gran. with maltodextrin, Starch corn NF, Parsley herb powder, Cellulose powder NF, Cinnamon bark powder, Celery seed powder, Fennel seed powder, Alfalfa powder, Silicon dioxide Sipernat 50S, Sodium carboxymethylcellulose, Licorice root powder, Stearic acid (Vegetable source), Coating opadry NS-G clear 70W 19233, Magnesium stearate(NK)	Fine Foods & Pharmaceuticals N.T.M. S.p.A	İtaliya	21.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Thermo Complete/Termo Komplit (tablet, № 90) adlı məhsul (Seriya nömrəsi: 191502F, istehsal tarixi: 15.03.2021, son istifadə tarixi: 15.03.2023) çəkinə tənzimləmək məqsədilə qidani bioloji fəal maddələrlə zənginləşdirilməmiş üçün tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd:Tərkib konfindensial sənəddən rəydə yazıldığı üçün, etikətdə tam göstərilməyi mümkündür.□
Tianshi Zinc Capsules	Kapsul	1	Zinc lactate (Zinc - 1.12 mg) - 4 mg, Egg white powder - 50 mg	Anhydrous glucose, Talc, Magnesium stearate, Capsule (Gelatin, Titanium dioxide, Lemon yellow, Ponceau 4R, Brilliant Blue)	Tianjin Tianshi Biological Development Co., Ltd	Çin Xalq Respublikası	30.12.2021	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tianshi Zinc Capsules (kapsul, №90) (Seriya nömrəsi: CF0120101C, istehsal tarixi: 01.12.2020, son istifadə tarixi: 30.11.2022) adlı məhsul sink mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərinin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Trigelm Paracleanse Triple Set	Toz / Kapsul	6 x 15, 200 q	Paralax. Formula 1: Tanacetum vulgare flower powder - 230 mg, Cassia senna fruit dry extract (Anthraquinone - 12 mg) - 60 mg, Allium ursinum dry extract (Flavonoids (calculated as rutin - 2.4 mg)) - 10 mg, Populus tremula bark extract - 10 mg, Thymus vulgaris herb powder - 10 mg, Filopar Formula 2 Tanacetum vulgare flower powder - 131 mg, Centaurium erythraea herb powder - 115 mg, Foeniculum vulgare fruit dry extract - 44 mg, Enterovit. Formula 3: Honey - 50 g, Viburnum opulus berry squash - 35 g, Silybum aromaticum bud powder - 10 g, Zingiber officinale root powder - 4.6 g, Citrus Bergamia oil - 4 g	Gelatin	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	13.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trigelm Paracleanse Triple Set (toz 200 q /kapsul № 90) adlı məhsul qurd invazyaları zamanı tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Trival	Kapsul	2 x 15	Valerian (Valeriana officinalis) root dry extract, standardized in 0.42% valerianic acid - 70 mg, Lemon balm (Melissa officinalis) leaf dry extract - 70 mg, Passionflower (Passiflora incarnata) herb with flowers dry extract, standardized 0.5% vitexin - 35 mg, Magnesium citrate - 60 mg, Vitamin B6 - 5 mg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silica, Gelatin, Titanium dioxide	ValueMed Pharma S.R.L	San-Marino	13.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Trival (kapsul, №30) (Seriya:10626, istehsal tarixi:01.10.2021, son istifadə tarixi:01.10.2024) adlı məhsul MSS-nin fəaliyyətini artırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərinin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Troyçatka Evalar	Kapsul	1	Extractum flores Tanacetum vulgare - 28.4 mg, Extractum bark Populus tremula - 24.8 mg, Tanacetum vulgare flores - 57.2 mg, Caryophylli aromatici buds (including essential oils, not less - 30 mg) - 286 mg	Calcium stearate, Talc, Aerosil, Capsule shell (Gelatin, Titanium dioxide)	Evalar QSC	Rusiya	11.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Troyçatka Evalar (kapsul, №40) (Seriya nömrəsi: 0755051, istehsal tarixi: 23.07.2021, son istifadə tarixi: 23.07.2024) adlı məhsul qurd invazyaları zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Troyçatka Evalar uşaqlar üçün	toz	3.6 q x 10	Carum carvi semen dry extract – 3.61 %; Calendula officinalis flower dry extract – 6.94 %; Thymus serpyllum dry extract – 3.61 %	Fructose, Citric acid, Sugar	Evalar QSC	Rusiya	18.01.2022	Müsbət	Təqdim olunmuş sanadlar və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Troyçatka Evalar uşaqlar üçün(toz, saxe № 10 ) adlı məhsul (Seriya nömrəsi: 0255088, istehsal tarixi: 12.08.2021, son istifadə tarixi: 12.08.2024) öd və mada şirəsinin ifrazını gücləndirib,uşağq orqanizmdən ham parazitlərin, ham da onların həyat fəaliyyətindəki məhsulların çıxarılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd: Təqdim olunan nümunənin üzərində və onun istifadə üzrə təlimatında Azərbaycan dilində yazılar mövcud deyildir.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Tussimin	Şərbət	100 ml	Plantago (Plantago major) leaf soft extract – 1 ml, Thyme (Thymus vulgaris) herb soft extract – 1 ml, Mallow (Malva sylvestris) flower and leaf soft extract – 1 ml, Oregano (Origanum vulgare) herb soft extract – 1 ml, Vitamin C (Ascorbic acid) – 20 mg	Sucrose, Sodium benzoate, Raspberry soft juice, Citric acid, Glycerol, Potassium sorbate, Xanthan gum, Purified water	"Bayaz Flora" MMC	Azərbaycan	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tussimin (şərbət, 100 ml) adlı məhsul yuxarı tanəffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Tussis	Şərbət	120 ml	N-Acetylcysteine – 100 mg, Thymus vulgaris L. leaf dry extract – 150 mg, Althaeae officinalis root dry extract – 125 mg, Vitamin C (as Ascorbic acid) – 200 mg	Deionized water, Xanthan gum, Citric acid, Potassium sorbate, Sodium Benzoate, Raspberry flavour, Sucralose	Sunmed İlaç Kozmetik və Gida Ürün San.ve Tic. Ltd. Şti.	Türkiyə	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tussis (şərbət, 120 ml) adlı məhsul balğamın ifrazını yüngünləşdirmək, immün sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ukroline	Kapsul	2 x 15	Vaccinium oxycoccos fruit dry extract - 80 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 60 mg, Corn silk (Zea mays) silk extract - 80 mg, Taraxacum officinale root extract - 40 mg, Equisetum arvense herb dry extract - 40 mg, Vaccinium myrtillus fruit dry extract - 40 mg, Magnesium citrate - 30 mg, Ortosiphon stamineus leaf dry extract - 80 mg, Mentha piperita leaf extract - 80 mg, Pinus sylvestris bark dry extract - 17 mg	Gelatin, Maltodextrin, Magnesium citrate, Silicon dioxide	Tan İlaç və Kozmetik San. Tic. Ltd. Şti.	Türkiyə	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ukroline (kapsul, №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Uriprev	toz	1	Ellrose™(standardized extract of flowers Hibiscus sabdariffa) - 200 mg	Maltodextrin	Fabiol S.R.L.	Rumıniya	05.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Uriprev (toz, saxe № 12) (Seriya nömrəsi: 307/072 , istehsal tarixi: 08.09.2021, son istifadə tarixi: 07.09.2023) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urolasten	Tablet	3 x 10	Vaccinium macrocarpon fruit dry extract - 80 mg, Magnesium citrates - 80 mg, Zea mays fringed dry extract - 80 mg, Matricaria recutita flower dry extract - 80 mg, Ortosiphon stamineus leaf dry extract - 100 mg	Tricalcium phosphate, Magnesium salts of fatty acids, Maltodextrin	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urolasten(tablet, №30) adlı məhsul sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urolizin	Kapsul	3 x 10	Corn (Zea mays) silk extract – 120 mg, Bearberry (Arctostaphylos uva-ursi) leaf extract–80 mg, Mint (Mentha piperita )leaf extract– 100 mg, Dandelion (Taraxacum officinale) root extract – 50 mg.	Cornstarch, Natural gelatin	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	14.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urolizin (kapsul №30) adlı məhsul sidik-ifrazat orqanlarının fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urosfer	gel	10 ml x 14	D-mannose - 300 mg, Rosmarinus officinalis leaves dry extract– 150 mg, Arctostaphylos uva-ursi leaves dry extract - 150 mg, Vaccinium oxycoccos fruit dry extract – 100 mg, Orthosiphon stamineus leaf dry extract - 80 mg, Echinacea angustifolia herb dry extract – 78 mg, Levisticum officinale fruit dry extract - 50 mg, Vaccinium myrtillus fruit dry extract – 40 mg, Equisetum arvense herb dry extract – 40 mg, Potassium citrate – 30 mg, Magnesium citrate – 20 mg, Sodium citrate – 20 mg	Deionized water, Sorbitol, Potassium sorbate, Sodium benzoate, Sucralose, Lemon and honey flavor	İlaçsan Medikal Sənayi və Dış Ticaret Limited Şirketi	Türkiyə	21.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urosfer (gel, saxe № 14) adlı məhsul sidik-ifrazat yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Urozed	Kapsul	3 x 10	Vaccinium oxycoccos fruit dry extract - 250 mg, Arctostaphylos Uva Ursi leaf dry extract - 80 mg, L-Ascorbic Acid - 50 mg	Calcium stearate, Lactose	Verteks MMC	Ukrayna	12.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Urozed (kapsul № 30) adlı məhsul sidik-ifrazat sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vatrigas	Tablet	4 x 10	Salvia officinalis leaf dry extract - 50 mg, Foeniculum vulgare fruit dry extract – 50 mg, Mentha piperita leaf dry extract – 40 mg, Calluna vulgaris herb dry extract – 100 mg, Calendula officinalis flower dry extract – 100 mg, Matricaria chamomilla flower dry extract – 50 mg	Lactose monohydrate	Roslina Karpat	Ukrayna	17.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vatrigas (tablet, № 40) adlı məhsul həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərinin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
VeNatura Nar Çəkirdəyi Yağı	Kapsul	1	Pomegranate seed oil- 400 mg; Omega 5(Punicic acid)- 320 mg.	Edible bovine gelatin; Glycerol(E 422); Pure water; Sorbitol(E 420).	Vefa İlaç San. ve Tic. A.Ş	Türkiyə	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Nar Çəkirdəyi Yağı (kapsul № 60) adlı məhsul omega 5 kompleksi yağ turşularının ( xüsusən də punik turşusunun) mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərinin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.□ Qeyd:Yağ həddi rəyə uyğun olaraq göstərilis. Bəla ki, məhsulun 12 yaşdan yuxarı uşaqlara tövsiyəsinə dair müvafiq tədqiqatların nəticələri təqdim olunmamalıdır.
Vestozim	Şərbət	150 ml	Vitamin C (as Ascorbic acid) - 60 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 1 mg, Vitamin B2 (as Riboflavin) - 1.6 mg, Vitamin B3 (as Nicotinic acid) - 12 mg, Vitamin B5 (as Sodium D-pantothenate) - 4 mg, Vitamin B6 (as Pyridoxine Hydrochloride) - 1 mg, Vitamin B9 (Folic acid) - 160 mcg, Vitamin B12 (as Cyanocobalamin) - 2 mcg, Vitamin A (as Retinol acetate) - 266 mcg, Vitamin D (as Cholecalciferol) - 10 mcg, Vitamin E (as D-alpha-tocopherol acetate) - 110 mg	Glycerol, Citric acid, Xanthan gum, Tween 80, Sodium saccharine, Potassium sorbate, Deionized water	Pharmanor İlaç Sənayi Ticaret Limited Şirketi	Türkiyə	26.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vestozim (şərbət, 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərinin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Rəy	Ekspertiza nəticəsi
Vetxol	Daxilə qəbul üçün məhlul	50 ml	Citicoline - 100 mg, Ginkgo biloba leaf dry extract - 50 mg	Glucose syrup, Citric acid, Potassium sorbate, Sodium benzoate, Sucralose, Flavouring, Purified water	Gricar Chemical S.R.L.	İtaliya	25.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vetxol (daxilə qəbul üçün məhlul, 50 ml) adlı məhsul MSS-nin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Viasoon	toz	1	L-arginine - 1000 mg, L-carnitine - 900 mg, Glutathione - 500 mg, Coenzyme Q10 - 100 mg, Ginseng (Panax ginseng) root dry extract - 300 mg, Epimedium (Epimedium sagittatum) root dry extract - 300 mg, Maca (Lepidium meyenii) root dry extract - 200 mg, Muira puama bark dry extract - 200 mg, Carob (Ceratonia siliqua) seed dry extract - 100 mg, Vitamin E (as D-alpha-tocopheryl acetate) - 40 mg, Folic acid - 0.5 mg, Zinc glutamate (eq. to 15.48 mg elemental Zinc) - 50 mg, Selexen (eq. to 46 mcg elemental Selenium) - 200 mcg	Cranberry concentrate, Stevia dry extract, Oligofructose	Saşera-Med MMC	Rusiya	17.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Viasoon (toz, saxe № 30) adlı məhsul kişilərdə reproduktiv sistemin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vimarin	Tablet	3 x 10	Vitamin A (as Retinol) – 1 mg, Vitamin C (as L-ascorbic acid) – 80 mg, Vitamin D3 (Cholecalciferol) – 200 IU, Vitamin E (as D-alpha-tocopherol) – 10 mg, Vitamin K1 (as Phytomenadione) – 70 mcg, Vitamin B1 (as Thiamine hydrochloride) – 1.5 mg, Vitamin B2 (Riboflavin) – 2 mg, Vitamin B3 (as Niacinamide) – 20 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Folic acid – 400 mcg, Vitamin B12 (as Cyanocobalamin) – 2 mcg, Biotin (as D-biotin) – 50 mcg, Vitamin B5 (as D-Calcium pantothenate) – 5 mg, Calcium carbonate (content calcium 120 mg) – 300 mg, Iron fumarate (content iron 16 mg) – 50 mg, Potassium iodide (content iodine 50 mcg) – 0.06 mg, Magnesium sulphate heptahydrate (content magnesium 9.9 mg) – 100 mg, Zinc oxide (content zinc 20 mg) – 25 mg, Sodium selenite (content selenium 60 mcg) – 0.15 mg, Copper gluconate (content copper 0.42 mg) – 3 mg, Manganese sulphate (content manganese 3 mg) – 8.25 mg, Chromium picolinate (content chromium 12 mcg) – 0.1 mg, Calcium hydrogen phosphate (content phosphor 48 mg) – 210 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts of fatty acids	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	28.12.2021	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin (tablet, № 30) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vimarin kids	Daxilə qəbul üçün məhlul	150 ml	Vitamin A (as retinol) - 1000 IU, Vitamin B1 (as Thiamine Hydrochloride) - 1 mg, Vitamin B2 (as riboflavin) - 1 mg, Vitamin B3 (as Niacinamide) - 2.5 mg, Vitamin B5 (as calcium D-pantothenate) - 0.25 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 1 mg, Vitamin B12 (as Cyanocobalamin) - 1 mcg, Vitamin C (as L-ascorbic acid) - 10 mg, Vitamin D (as Cholecalciferol) - 100 IU, Vitamin E (as d-alpha tocopherol) - 0.75 mg, Zinc (as Zinc Sulfate heptahydrate) - 0.23 mg	Deionized water, Xanthan gum, blackberry flavor, Potassium sorbate, Sodium benzoate	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	19.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vimarin Kids (Daxilə qəbul üçün məhlul 150 ml) adlı məhsul vitamin və mineralın əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
ViruProtect	Sprey	7 ml	Glycerol 54.95%, Purified water 44.11%, Trometamol 0.047%, Calcium Chloride dihydrate 0.13%, Ethanol (96%) 0.76%, Menthol (Levomenthol) 0.008%, Cod Trypsin* ≤0.005%	Ayrı qeyd edilməyib	Enzymatica AB	İsveç	25.01.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "ViruProtect, 7ml spray" adlı məhsul kəskin respirator virus infeksiyası ilə bəzi zamanı və ya əlamətlərinin ikinci mərhələlərində istifadəsi tövsiyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Vitabronx	Daxilə qəbul üçün məhlul	150 ml	Thymus vulgaris herb liquid extract - 85 mg, Althea officinalis root liquid extract - 85 mg, Plantago lanceolata leaf dry extract - 45 mg, Zinc (as Zinc sulfate 12.7 mg) - 5.13 mg	Ascorbic acid, Xanthan gum, Potassium sorbate, Sodium benzoate, Glycerin, Citric acid monohydrate, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitabronx (daxilə qəbul üçün məhlul, 150 ml) adlı məhsul bəzi xəstəliklərin müalicəsi üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □
Vitacom Baby	Daxilə qəbul üçün məhlul-damcı	30 ml	L-carnitine – 10 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) – 2 mg, Vitamin B9 (as Folic acid) – 0.2 mg, Vitamin C (as Ascorbic acid) – 75 mg, L-arginin – 0.5 mg, L-lysine – 2.5 mg, L-tryptophan – 0.5 mg, L-methionine – 0.8 mg, L-phenylalanine – 0.5 mg, L-valine – 0.5 mg, Glutamine – 0.25 mg	Glycerin, Sodium benzoate, Potassium sorbate, Xanthan gum, Deionized water	Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiyə	14.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitacom Baby (daxilə qəbul üçün məhlul-damcı, 30 ml) adlı məhsul vitaminlərin və aminturşuların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitadek	Sərbət	100ml	Calcium citrate - 100 mg, Vitamin K2 (Menaquinone) - 0.025 mg, Vitamin D3 (Cholecalciferol) - 0.005 mg	Sugar rafinated, Xanthan gum, Sodium saccharin, Nipagin, Nipasole, Raspberry flavor, Aqua purificata	Verteks MMC	Ukrayna	27.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitadek (sərbət, 100 ml) adlı məhsul kalsium və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Tərkib rəyə (tərkibə aid sənədə) uyğun olaraq qeyd edilsin.
Vitagamma D3 1000 I.U	Tablet	10 x 10	Vitamin D – 25 mcg (1000 IU)	Alpha-tocopherol, Gelatine, Saccharose, Maize starch, Partially hydrogenated soybean oil, Silicon dioxide, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Cross-linked sodium carboxymethylcellulose, Talc, Mono- and diglycerides of fatty acids	Mauermann - Arzneimittel KG	Almaniya	13.01.2022	Müsbət	Taqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitagamma D3 1000 I.U tablet №100 adlı məhsul vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitamama Topivışka	draje	150q	Sugar powder - 35.7 g, Sugar syrup (granulated sugar - 7.6 g, maltodextrin - 8.4 g, water - 6 g) - 22 g, Whole milk powder - 13.6 g, Helianthus tuberosus root powder - 11.6 g, Cocoa powder - 4.45 g, Sugar grits - 8.5 g, Arctium lappa root dry powder (20% inulin) - 1.9 g, Ascorbic acid (active Vitamin C in 1 dragee - 6.66 mg) - 1.75 g, Food additive «Квн Шайн» - 0.5 g	Ayrıca qeyd edilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamama Topivışka (draje, 150 q)(Seriya: 12, istehsal tarixi: 13.09.2021, son istifadə tarixi: 13.09.2022) adlı məhsul immunitet sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitamama Vitaminka	draje	100 q	Sugar powder - 38.6 g, Whole milk powder - 15.45 g, Topinambur (Helianthus tuberosus) root powder - 8.65 g, Crumbled sugar (nonparelle) - 8.65 g, Granulated sugar - 7.4 g, Pure water - 6.95 g, Starch syrup - 6.69 g, Rose hip (Rosa majalis) fruit powder - 4.81 g, Vitamin premix (active Vitamins in 1 dragee Vitamin A - 0.0325 mg, Vitamin E - 0.2325 mg TE, Vitamin B1 - 0.04 mg, Vitamin B2 - 0.0425 mg, Vitamin B6 - 0.05 mg, Vitamin C - 2.95 mg, Vitamin K1 - 1.7 mcg, Vitamin D3 - 0.075 mcg, Vitamin PP - 0.425 mg, Vitamin B5 - 0.145 mg, Vitamin B9 - 6 mcg, Biotin (Vitamin H) - 2.5 mcg, Vitamin B12 - 0.075 mcg) - 2.05 g, Burdock (Arctium lappa) root dry powder - 0.48 g, Food additive «Квн Шайн» - 0.27 g	Ayrıca qeyd edilməyib	Müasir Sağlamlıq Laboratoriyası MMC	Rusiya	07.01.2022	Müsbət	Taqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamama Vitaminka (draje, 100 q)(Seriya: 08, istehsal tarixi: 07.09.2021, son istifadə tarixi: 07.09.2022) adlı məhsul immunitet sistemini möhkəmləndirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
Vitamin C 250 mq	Fişildayan tablet	1	Ascorbic acid - 250 mg, Vitamin B2 (as Riboflavin 5'-phosphate sodium) - 3.2 mg	Citric acid, Sodium hydrocarbonate, Polyethylene glycol, Povidone, Natural aroma "Lemon" and "Orange, Sucralose, Anhydrous glucose (Dextrose), Sorbitol food	Evalar OSC	Rusiya	25.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C 250 mq (fişildayan tablet №20) adlı məhsul C və B2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: a) İstifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixi 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəaliyyətə malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-in tələblərinə uyğun olaraq tərtib olunsun. □ b) "Köpükəliyan tablet" ifadəsi "fişildayan tablet" ifadəsi ilə əvəz olunsun.□ □
Vitamin C 900 mq	Fişildayan tablet	1	Ascorbic acid - 840 mg, Vitamin B2 (as Riboflavin 5'-phosphate sodium) - 5.95 mg	Citric acid, Sodium hydrocarbonate, Polyethylene glycol, Povidone (Polyvinylpyrrolidone), Natural aroma "Lemon" and "Orange, Sucralose, Anhydrous glucose (dextrose), Sorbitol food	Evalar OSC	Rusiya	24.01.2022	Müsbət	Təqdim olunmuş hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamin C 900 mq (fişildayan tablet №20) adlı məhsul C və B2 vitaminlərinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitix	Tablet	2 x 15	Melon extract - 10 mg, Vitamin E - 10 mg ET, Vitamin C - 40 mg, Vitamin B9 - 100 mcg, Vitamin B12 - 1 mcg, Copper - 1 mg, Selenium - 40 mcg, Zinc - 5 mg	Cellulose microcrystalline, Tricalcium phosphate, Magnesium stearate, Maltodextrin support, Hydroxypropylmethylcellulose / cellulose microcrystalline / acetylated Mono- and Diglycerides, Titanium dioxide /Iron oxide / Chlorophyllin copper complex	PHYTEO LABORATOIRE (ACM Laboratoire Dermatologique uçun)	Fransa	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitix (tablet, №30) (Seriya nömrəsi: P21C01; İstehsal tarixi: 01.03.2021; Son istifadə tarixi: 01.03.2024) adlı məhsul qidani antioksidant təsirli bioloji faal maddələrlə zənginləşdirilmə məqsədilə tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitmix Multivitamin	Sərbət	100 ml	Fish oil - 200 mg, Vitamin C (as Ascorbic acid) - 35 mg, Zinc (as Zinc gluconate) - 10 mg, Nicotinamide - 18 mg, Vitamin B2 (as Riboflavin) - 1.7 mg, Vitamin B1 (as Thiamin hydrochloride) - 1.4 mg, Vitamin A (as retinol acetate) - 0.9 mg, Vitamin B6 (as Pyridoxine hydrochloride) - 0.7 mg, Vitamin D (as Cholecalciferol) - 0.01 mg	Deionized Water, Sugar, Sucralose, Saccharin, Glycerol, Orange Flavoring, Citric Acid, Xanthan gum, Twin-80, Sodium Benzoate	Farmabest İlaç Kosmetik Medikal Ltd. Şti	Türkiyə	07.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitmix Multivitamin (şərbət 100 ml) adlı məhsul vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
X-Cleaner	Krem	40q	Aqua 76.55-46.4%, Butyrospermum Parkii Butter 6.0-10.0%, Glycerin 4.0-6.0%, Soybean Glycerides 1.0-3.0%, Cera Microcrystallina 1.0-3.0%, Petrolatum 1.0-3.0%, Dipentaerythryl Hexa C5-9 Acid Esters 1.0-3.0%, Propylene Glycol Dibenzate 1.0-3.0%, Ascorbyl Tetraisopalmitate 1.0-3.0%, Behenyl Alcohol 0.6-1.2%, Olea Europaea Fruit Oil 0.6-1.2%, Stearic Acid 0.6-1.2%, Butyrospermum Parkii Butter Unsaponifiables 0.6-1.2%, Phenoxyethanol 0.5-1.0%, Caprylhydroxamic Acid 0.5-1.0%, Methylpropanediol 0.5-1.0%, Tocopheryl Acetate 0.4-0.9%, Hypericum Perforatum Flower/Leaf/Stem Extract 0.4-0.9%, Tocopherol 0.1-0.5%, Cetyl Stearate 0.1-0.5%, Peg-100 Stearate 0.1-0.5%, Polyglyceryl-10 Pentastearate 0.1-0.5%, Sodium Stearoyl Lactylate 0.1-0.5%, Polyglyceryl-6 Polyricinoleate 0.1-0.5%, Xanthan Gum 0.05-0.4%, Bisabolol 0.05-0.4%, Glycyrrhetic acid 0.05-0.4%, Phragmites Karka Extract 0.05-0.4%, Poria Cocos Extract 0.05-0.4%, Mel Extract 0.1-0.5%, Phospholipids 0.1-0.5%, Sphingolipids 0.1-0.5%, Hyaluronic Acid 0.1-0.5%, Propylene Glycol 0.5-1.0%, Rosmarinus Officinalis Leaf Extract 0.5-1.0%, Vitis Vinifera Seed Extract 0.5-1.0%	Aynı geyd edilməyib	Mimpharmacia İlaç Kosmetik və Tibb Gereçlər Sanayi və Tic.Ltd Şti	Türkiyə	05.01.2022	Müsbət	Ekspertizaya təqdim olunmuş "X-Cleaner, krem, 40q" adlı məhsul güclü naməndirici xüsusiyyətləri sayəsində quru dəriyə qulluq üçün istifadəsi tövsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Xitozan Evalar	Tablet	5 x 20	Chitosan - 200 mg, Vitamin C - 8.75 mg	Sodium croscarmellose, Calcium stearate, Colloidal silicon dioxide, Citric acid, Microcrystalline cellulose, Hydroxypropylmethylcellulose, Polysorbate 80, Polyethylene glycol	Evalar OSC	Rusiya	11.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Xitozan Evalar (tablet № 100) (seriya nömrəsi: 0284066, istehsal tarixi: 29.07.2021, son istifadə tarixi: 29.07.2024) adlı məhsul xolesterin səviyyəsinin azaldılmasında, bağırsağ mikroflorasının tənzimlənməsində, çəkinin azaldılmasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici inqredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zinc Power	Fişildayan tablet	10 x 2	Zinc (as Zinc citrate) - 25 mg	Citric acid, Sodium bicarbonate, Sorbitol, Riboflavin, Corn starch, Maltodextrin, Sodium cyclamate, Sodium saccharin, Polyethylene glycol, Polyvinylpyrrolidone, Flavors	Polski Lek S.A.	Polşa	25.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zinc Power (tablet №20) adlı məhsul sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ziron	Tablet	3 x 10	Ferric (III)-ammonium citrate (Iron - 19 mg) - 166.08 mg, Folic acid - 0.2 mg, Cyanocobalamin - 0.002 mg, L-Ascorbic acid - 30 mg	Calcium stearate, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Ponceau red, Lactose	Verteks MMC	Ukrayna	06.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Ziron (tablet, №30) adlı məhsul bəzi vitamin və mineralları əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Zuravit Junior Plus	Daxilə qəbul üçün məhlul	100 ml	Cranberry Extract 25:1 (Vaccinin Macrocarpon) - 4.4 g, Cranberry concentrate min. 63 BRIX - 2.8767 g, Nettle Leaf Extract 20:1 (Urtica Diocia L.) - 1.6 g, Vitamin B12 0.1% - 15.6 mg, Pyridoxine Hydrochloride - 9.8 mg	Saccharose, Purified Water, Sodium Benzoate, Forest Fruit Flavor, Potassium sorbate	Medana pharma AO (for Polpharma)	Polşa	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zuravit Junior Plus (daxilə qəbul üçün məhlul, 100 ml) adlı məhsul sidik-ifrazat orqanının funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstəriləmkə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Rəy tarixi	Rəy	Ekspertiza nəticəsi
Zvezdočka Propolis Çobanyastığı-Kaklikotu	sorma tablet	6 x 3	Propolis extrcat - 15 mg, Matricaria chamomilla flower extract - 10 mg, Thymus vulgaris herb extract - 5 mg, Levomenthol - 5 mg	Sugar, Glucose	Sidler Remedis Pvt. Ltd	Hindistan	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdočka Propolis Çobanyastığı-Kaklikotu (tablet, № 18) adlı məhsul yuxarı tanaffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: "Əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilsin.
Zvezdočka Propolis Zancafil-Nar	sorma tablet	6 x 3	Propolis extrcat - 15 mg, Zingiber officinale rhizome extract - 10 mg, Levomenthol - 5 mg	Sugar, Glucose, Flavour "Garnet", Colourant "Carmine", Citric acid	Sidler Remedis Pvt. Ltd	Hindistan	18.01.2022	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Zvezdočka Propolis Zancafil-Nar (tablet, № 18) adlı məhsul yuxarı tanaffüs yollarının fəaliyyətini yaxşılaşdırmaq məqsədi ilə tövsiyyə olunan BFMQƏ olub,tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. □ Qeyd: "Əks göstərişlər" bəndi rəyə müvafiq olaraq qeyd edilsin.